

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 239 (5470) 28 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Rusiya MDB-də birləşdirici rol oynayır"

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib



2018-2020-ci illərdə turizm sektorunda görüləcək işlərə dair tədbirlər planı hazırlanacaq

İqtisadiyyat Nazirliyində "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Naftalan kurortunda və diger

müalicə-sağamlıq müəssisələrinin yenidən qurulması ilə bağlı addiyəti qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. İxtisaslaşmış turizm sənayesinin inkişafı ilə bağlı Strategiya Yol Xəritəsində sağlamlıq turizmi üzrə müəyyənleşdirilmiş hədəf göstəricisi və turizmin bu istiqamətinin inkişafı, eləcə də Naf-talan, Qalaaltı və Duzdağda fealiyyət göstərən müalicə-sağamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə aparılacaq bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səh-12

Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan ənənələrinə sadıqdır



4

Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyinin yanvarın 1-dən fəaliyyətə başlaması üçün zəruri hüquqi baza yaradılıb




3

Bakıda "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib



9

Gürcüstan Azərbaycana ən böyük dəstəyi verdi



11

Quram Marxuliya: Gürcüstan və Azərbaycan geosiyasi tərəfdəşəldir



11

DSX mütəşəkkil dəstəni aşkarlayaraq zərarsızlaşdırıb



10

Naxçıvan Muxtar Respublikası investisiya reytingində liderdir



13

Polis bayram günlərində gücləndirilmiş rejimda işləyəcək



12

16

Azərbaycan çempionatının birinci gününün qalibləri mükafatlandırılıb



28 dekabr 2017-ci il

İlham Əliyev: "Rusiya MDB-də birləşdirici rol oynayır"

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Dekabrin 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün "Novo-Oqaryovo" dövlət iqamətgahına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı. Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.

Rusiya Prezidenti Vladimir Putin bu görüşün MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olduğunu bildirdi. Vladimir Putin MDB-yə sədrliyi dövründə Rusyanın səyərini qurumun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, birləşik orqanlarının işinin səmərəliliyinə yönəldildiyini diqqətə çatdırıb:

"Ösas diqqət malların, xidmətlərin daşınmasına manələrin aradan qaldırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmüşdür. Qeyd edim ki, cari ildə MDB ölkələri arasında əmtəə dövriyyəsində böyük artım qeydə alınıb. Bu ilin 10 ayının yekunlarına görə, bu rəqəm dördəbdər dəfədən çox - 25,7 faiz artıb və demək olar ki, 117 milyard dollara çatıb. Məlumat üçün deyim ki, bütün 2016-ci il ərzində bu göstərici 94 milyard dollar təşkil edib. Təxminən həmin səviyyədə də, yəni, 24 faiz MDB-nin üçüncü ölkələrlə mal dövriyyəsi artıb. Birləşirin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılması qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Vaciib bir saziş - MDB çərçivəsində xidmətlərin azad ticarəti üzrə saziş üzərində iş tamamlanmaqdadır. Birləşik ölkələri terrorçuluq, transsərhəd cinayətlər, narkotrafika qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti gücləndirirler. May ayında Tacikistanda MDB xüsusi xidmətlərinin "Düşənbe - antiterror 2017" mövzusunda irimiqyaslı telimləri keçirilib. Korrupsiyaya, cinyət yolu ilə elde edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyaları işlənilər hazırlanıb və bəyənilib."

Vladimir Putin humanitar sahədə əməkdaşlığın möhkəmləndiriləcəkini, gençlər siyaseti, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırıldığını deyib. Rusiya Prezidenti vurğulayıb ki, MDB dövlətləri dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal dünya nizamının qurulmasını dəstəkləyir və bundan sonra da ölkələrin sabitliyinin və təhlükəsizliyinin möhkəmləndiriləcək namine birgə çalışacaqlar. Rusiya prezidenti çıxışının sonunda yanvarın 1-də MDB-yə sədrliyin Tacikistana keçidiini bəyan etdi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələrində sülh və əmin-amanlığın hökm sürdürünen müsbət hal kimi dəyişəndirdi. O, 2017-ci ilin ağır olduğunu, Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların davam etdiriləcəkini, lakin bu ölkənin Suriyada müvəffəqiyət qazandığını bildirib:

"Siz Suriya hökumətinin xahişi ilə "İraq Şəh İslam Dövləti" qruplaşmasının dəf olunmasında iştirak etmək məcburiyyətində qal-



diniz və bu prosesi uğurla başa çatdırınız. Bu, Sizin şəxsi rəhbərliyiniz altında həyata keçirildi. Mən Sizi səmimi qəlbən təbrik edirəm. Bu, rusiyalılar üçün, bizim hamımız üçün, bütün dünya üçün çox vacib idi. Siz bu haqda orada - yerindəcə, hərbi bazada olanda danışmışdır. Vaciib hadisə həm də ondan ibarətdir ki, Özbəkistanda yeni Prezident Şavkat Mirziyoyev bir ildir çalışır. Sooronbay Jeenbekov ilk dəfədir ki, Prezident qismində burada iştirak edir. Bu, bizim hamımız üçün böyük hadisədir. Xoş haldir ki, 2017-ci ildə MDB ölkələrində sülh, əmin-amanlıq hökm sürürdü, insanlar sabit şəraitdə yaşayır, övladlarını böyüdürdülər və gələcəklərinə əmin idilər."

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında qurulan iqtisadi əla-

qələrin genişləndirilməsinin böyük uğur olduğunu deyərək, bildirdi ki, bu, son illərdə görülen işlərin nəticəsidir. Aleksandr Lukaşenko Rusiya ilə bağlı bir çox məsələlərin dərin narahatlıq yaratdığını vurgulayıb:

"Bu, Cənubi Koreyada olimpiada ilə bağlıdır. Siz bizim mövqeyimizi bilirsiniz. Burada iştirak edən dövlət başçıları da bizimle həmrəydir. Biz Rusiya idmançılarına və Rusiya Federasiyasına bu cür münasibəti qətiyyətlə qəbul etmirik. Biz sizin tam dəstəkləyirik. Bir misal getirim, Belarus idmançıları, xüsusən de bizim avarçəkənlər Rio de Janeiro Olimpiadasına hazırlaşırırdılar. Bu, Belarus idmanının güclü istiqamətidir, ancaq bizi kənarlaşdırırdılar və sanksiyalar tətbiq edilər. İki və ya üç aydan sonra biz məhkəmədə haqqımızı əldə etdik. Doğrudan da

məhkəmə bizi dəstəklədi, lakin vaxt getmişdi. Biz medalları, ölkənin imicini itirdik, biz bunların hamısından keçmişik. Siz bilmelisiniz ki, bu mübarizədə biz sizin dəstəkləyirik."

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Prezidenti Vladimir Putine minnətdarlığını bildirib:

"Rusiya tərəfini MDB-yə sədrliyin uğurlu və səmərəli keçməsi, qarşıya qoyulan məqsəd və vezifələrə nail olunması münasibətlə təbrik edirəm. Bununla yanaşı, Tacikistan Respublikasına MDB orqanlarında qarşadakı sədrlikdə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, Tacikistanın sədrliyi MDB çərçivəsində əməkdaşlığın geləcək inkişafına öz layiqli töhfəsini verəcək."

Ardı Sah. 3

İlham Əliyev: "Rusiya MDB-də birləşdirici rol oynayır"

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib



Əvvəli-Səh-2

Hörmətli dövlət başçıları, hesab edirəm ki, Birlik mövcudluğu dövründə ölkələrimiz arasında səmərəli və hərəkəflə əməkdaşlıq üçün bütün lazımi şərait yaradıb. Son iki ildə Birliyin fəaliyyətinin və onun sahə orqanlarının optimallaşdırılması istiqamətində real addımlar atılıb. Düşünürəm ki, həmin proses daimi və fasiləsiz olmalıdır. Çünkü belə yanaşma konkret nəticənin əldə olunmasına istiqamətlənən MDB-nin işini daha məzmunlu edəcək."

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:

"Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə dəvətə görə təşəkkürümü bildirmək istərdim. Rusiyada, Moskva-da olmaq həmişə çox xoşdur. Sizi MDB-yə sərdiyin ugurla başa çatması münasibətə təbrik etmek istərdim. Sizin qeyd etdiyiniz kimi, bu il ərzində MDB mekanında integrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dəst ticari-iqtisadi əlaqələrin geləcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərden heç də az dərəcədə asılı deyil. MDB mekanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahəde müşahidə etdiyimiz fəallığa təkan vermişdir. Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin rəhbərliyiniz altında Rusiya sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuz malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai raziyyədən əsaslanır. Rusiya xalqının qarşadakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsədə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdəşliq səviyyəsinə çatıb. Bu münasibətləri hər kərətərəfli səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir.

İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ə davət, dinlə-

rarası qarşidurmaların, konfessiyalararası ziddiyətlərin, etnik münaqışlərin şahidi olmuşdur. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amıldır. Əlbəttə, bir daha demək isteyirəm, yaxın qonşu, dost və tərəfdəş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təessüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, ikinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdır. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəken bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümidi verir."

Moldova Prezidenti İgor Dodon Moldova vətəndaşlarının əksəriyyətinin Rusiya Federasiyası ilə dostluğun və Moldovanın MDB tərkibində qalmışının, həmçinin bəzi integrasiya layihələri üzrə irəliye getməyin tərəfdarı olduğunu diqqətə çatdırıb:

"Bu il Moldovanın bütün MDB ölkələri ilə ticarətində artım müşahidə olunur. 2017-ci il heç də asan deyildi, Moldova Avropa İttifaqı ilə memorandum imzaladı. Bu, addım ilk dəfə idi ki, atıldı. Buzim çoxtərəfli münasibətlərimizdə də sadə il deyildi. Çünkü Moldova Prezidenti MDB çərçivəsində feal iştirak edir, amma təessüflər olsun ki, ilin ikinci yarısında hökumət seviyyəsində iştirakla bağlı müəyyən ehtiyatlar var idi. Amma mən Sizi əmin etmek isteyirəm ki, Moldova xalqı başqa cür düşünür. Hələ ki, parlament çoxluğunun düşündüyü kimi fikirləşmir. Vladimir Vladimiroviç, Rusiya Federasiyasında seçkilər olacaq. Ümidiyəm ki, hər şey sabit keçəcək."

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirilən görüşün əhəmiyyətini qeyd edərək, ölkəsinin MDB ölkələri ilə bütün sahələrdə olduqca six əməkdaşlıq etdiyini vurğulayıb. Bunun nəticəsi olaraq Birlik ölkələri ilə əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb. 2017-ci ildə MDB çərçivəsində üzv ölkələr arasında six əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il dünyada bir çox naraha-

Rəsmi xronika

Prezident İlham Əliyev Rafael Qavaladzenin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının məhkəmə hakimiyəti organlarında uzunmüddəti səmərəli fəaliyyətine görə Rafael Sergeeviç Qavaladze "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

* * *

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyəti organlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 3 fevral tarixli 762 nömrəli Fermanında dəyişikliklər edilmiş barədə Ferman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 13 fevral tarixli 363 nömrəli Fermanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ndə dəyişiklik edilmiş haqqında Ferman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fermanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilmiş barədə Ferman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fermanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilmiş barədə Ferman imzalayıb.

* * *

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yarında Apellyasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 3 fevral tarixli 761 nömrəli Fermanında dəyişiklik edilmiş barədə Ferman imzalayıb.

* * *

tedici hadisələrin baş verdiyini deyərək müxtəlif ölkələrdə terrorizmin, ekstremitizmin fəallaşdığını diqqətə çatdırıb. Yaxın Şərqdə, Koreya yarımadanındaki vəziyyəti qeyd edib.

MDB ölkələrində vəziyyətin ümumiyyətə sabit qaldığını deyən Tacikistan Prezidenti bununla belə sadaladığı amillərin bu və ya digər mənada Birlik ölkələrindəki vəziyyətin inkişafına də təsir göstərdiyini diqqətə çatdırıb.

Qeyd etdi ki, bütün bunlar nəzərə alınaraq, Tacikistanın MDB-yə sədrliyi dövründə, həmçinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi də prioritet məsələlərdən biri olaraq qalacaq. Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyinin yanvarın 1-dən fəaliyyətə başlaması üçün zəruri hüquqi baza yaradılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən fəaliyyətə başlaması üçün bütün zəruri hüquqi baza yaradılıb.

AZORTAC xəbər verir ki, bu fikri dekabrın 27-də Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən növbəti iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib. O qeyd edib ki, Qida Təhlükəsizliyi Komissiyası Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli Fərman ile yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədile yaradılmışdı. Artıq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyine sədr təyin olunub və agentlik 2018-ci il yanvarın 1-dən tam fəaliyyətə başlayacaq. Bununla da Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyətine xitmətli.



Veriləcək. Əli Əhmədov əlavə edib ki, Qida Təhlükəsizliyi Komissiyası bu il ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinin hazırlanmasında fəal iştirak edib və dövlətlimizin başçısi həmin əsasnaməni təsdiq edib: "Bundan başqa, komissiya tərəfindən müvafiq qurumlar üzrə selahiyətlər bölgüsü aparılıb və bununla bağlı da sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Təbii ki, bu sənədin üzərində yenidən işləmək lazımdır. Güman edirəm ki, bütün işlər tamamlanıqdan sonra həmin sənəd də təsdiq olunacaq və bunun əsası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin öz fəaliyyətini təmin edəcək. Həmçinin "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi hazırlanaraq ölkə başçısına təqdim edilib və yaxın zamanlarda bu layihə Milli Məclise göndəriləcək".

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün dövlət programının layihəsi də hazırlanaraq Prezident təqdim olunub. Bu layihə təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini müəyyən edə bileyəcək. Bundan başqa, Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının temsilciliyi ilə əlaqədar müvafiq sənəd də hazırlanaraq göndəriləcək. Bundan sonra temsilciliklər selahiyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə veriləcək: "Gələn il yanvarın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməyə başlaması üçün zəruri hüquqi baza demək olar ki, yaradılıb. Bundan sonra təşkilat işlər, maddi-texniki bazanın formalaşdırılması, təmin edilməsi və agentliyin öz işini həyat keçirməsi üçün şərtlərin yerinə yetirilməsi işləri başlayır. Biz Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin çox qısa zamanda təmin olunmasını arzuluyraq. Təbii ki, yeni qurum yaradıldıqda bu proses müəyyən vaxt tələb edir. Qida Təhlükəsizliyi Agentliyi gələn ilin əvvəlində fəaliyyətə başlamasına baxmayaraq, Agentlik öz funksiyalarını tam yerinə yetirəndək Qida Təhlükəsizliyi Komissiyası bu prosesə öz dəstəyini göstərəcək".

Sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentlik qarşısında duran vəzifələr, həyata keçirəcək tədbirlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi barədə danışır.

İçəsində Agentliyin strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi, maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərar qəbul olunub.

Humanist, xeyriyyəçi layihələrlə dünya məqyasında tanınan və birmənəli olaraq, belə aksiyaların təşəbbüskarı kimi nüfuz qazanan Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti, genişməqyashi layihələri ilə beynəlxalq aləmdə nüfuzla sahibdir. Təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvani" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər surasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudü usaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib.

Bütün bunlar Azərbaycanda tolerantlığın, dözmüllüyünün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölü-



kəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasetidir. Heydər Əliyev Fondu xristian aləminin incəsəneti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzədə parlamasına öz töhfəsini verir.

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olma-yaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, emin-amanlıq və qarşılıqlı hörmət şəraitinde bir ailə kimi yaşadığını bildiren Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyali və çoxmillətli Azərbaycan bu ənənələre sadıqdır və bu, en böyük sərvətlərənən biridir" - deyib.

Bu görülen işlərin mənəti olaraq, bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Dekabrın 26-də Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-

Çoxkonfessiyali və çoxmillətli Azərbaycan ənənələrinə sadıqdır

Mehriban xanım Əliyeva: "Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur"

prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həşter-xan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərcəli Müqəddəs Məlek sima Knyaginya Olqa ordeni ilə təltif edilib. Moskvanın və bütün Rusyanın patriarxi Kirill Patriarx Həşterxanda olarkən, Mehriban Əliyevanın Rus Pravoslav Kilsəsinin Müqəddəs Məlek sima Knyaginya Olqa ordeninə layiq görülməsi barede qərar qəbul edib. Qeyd edək ki, Knyaginya Olqa Rusiyani xristianlaşdırın və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub. 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Məlek sima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva belə fəxri mükafata layiq görülməsindən və fealiyyətinin bu cür yüksək qiymətləndirilməsindən xüsusi fərəh duyduğunu bildirib. "Həşter-



İpək Yolunda yerləşən Azərbaycan ayri-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, emin-amanlıq, qarşılıqlı anlaşılma və dialoq şəraitində yaşadığı diyarlı və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat terzinə əvvəlib. Azərbaycan, sözün həqiqi mənasında, dünəyada tolerantlığı nümunə olan ölkədir. Bu, bütün dünəyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan

multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, əumumiyyət, bütün dini konfessiyaların nümayəndələri sülh və emin-amanlıq şəraitində birgə yaşayırlar. Bu dəyərlər insanları sülh və dostluğa səsləyir. Azərbaycanın birinci vitse-prezidenti çıxışında Azərbaycanın çoxmillətli və çoxkonfessiyali dövlət olduğunu bildirək, qeyd edib ki, multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasetinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri esrlər boyu sülh və həmrəylilik şəraitində yaşayırlar: "Ölkəmizin ərazisində yaşayın bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözler, bütünlük, rus pravoslav icmasına da aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə

mənsub olan dindarların sayı 100 mindən çoxdur".

Əminliklə vurğulaya bilərik ki, bugün Azərbaycanda xristianlığın ayrı-ayrı cərayanlarının icmaları sərbəst şəkildə fealiyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içerisinde Azərbaycan birinci yerdir. Azərbaycan, demek olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklinde fealiyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sınaqoq və 4 gürcü kilsəsi fealiyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüne baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fealiyyət göstərir. Təkcə ele bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bugün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır.

"BİZ ÖZ KÖKLƏRİNƏ, ÖZ ƏNƏNƏLƏRİNƏ, ÖZ TARİХİNƏ, ÖZ HÖRMƏT EDƏN ÖLKƏYİK"

Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tolerantlığın məkanı, multikultural ənənələrə sadıq müstəqil Azərbaycan mədəniyyətlərinin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındaki qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmış mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmış nüfuzlu beynəlxalq forumlar keçirildiyini diqqətə çatdırıran Mehriban Əliyeva "2010-cu ildə bizim Vətənimizin paytaxtında Dunya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildiyini vurğulayıb: "2016-ci ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Global Forumu baş tutdu. Bu il dekabrın 21-də

"Islam Həmrəyliyi İli"nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında və müxtəlif dinlərin nümayəndələri arasında dialogun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransı gönderdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə temsil olunmasına görə, Size dərin təşəkkürümüz bildirmək istəyirəm. Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərle, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur".

Mehriban xanım Əliyeva Müasir Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tökməz marağın olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, məktəblərdə rus dilinin öyrənilmesi tam həcmde saxlanılır və ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fealiyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fealiyyətdədir. Rusyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli yaranıb, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Sezenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fealiyyət göstərir. Bütün bunların Azərbaycanla Rusiya arasında uğurlu əməkdaşlığına nümune olduğunu bildirib.

Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmət, nüfuzla malik olan Azərbaycan birgəyəşmiş, qarşılıqlı əməkdaşlıqla töhfələrini verir, principial və ədalətli mövqeyi ile seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və emin-amanlıq, üstünlük verərək, sülhsevər siyasetini dünyaya gös-tərir.

Nəzakət ƏLƏDDİNQIZI

"BU GÜN AZƏRBAYCANDA RUS PRAVOSLAV KİLSƏSİNƏ MƏNSUB OLAN DİNDARLARIN SAYI 100 MİNDƏN ÇOXDUR"

Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır. Tarixi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin sönməyən qürur mənbəyidir



Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun yap.org.az-a müsahibəsi

- Əli müəllim, 2017-ci il başa çatmaq üzrədir. Cari il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?

- İlk növbədə vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qurur və iftixar hissə ilə etiraf etdiyimiz möhtəşəm inkişaf variqlik prinsipi əsasında Heydər Əliyev siyasetinin mehz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır.

Təxminən 14 il ərzində ölkəmiz misli görünməmiş yüksəlşə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyati kimi özünü təsdiqlədi. Azərbaycanın həyatında baş verən deyişikliklər, onu eks etdirən statistikaya qisa baxış dediklərimizin eyani təcəssümü sayla bilər. Söyügedən iller ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeyd olunmuşdur. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni dərə, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi siyılmağa tam layıqdır.

Azərbaycan tarixinin son 14 ili, o cümlədən başa çatmaqdə olan 2017-ci il, sözün əsl mənasında, hərtərəfli inkişaf kimi qarınılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirleşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yana-

şı, regionlar da inkişaf etdirilmiş, insanları yaşamaq və işləmək şəraitini kökündən yaxşılaşdırılmışdır.

Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilmesi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layıqdır. İnsan hüquq və azadlıqlarına saygı, tarixi mədəni rəngarəngliye və tolerantlıqla bağlılıq, dünya birliliyinin prioritət saylığı siyasi və mənəvi dəyərlərə sədaqət

təliklər ayrı-ayrı bölgeləri narahat edən bir faktora çevrilib. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayaniqli Inkişaf Məqsədləri programında bu kimi problemlərin 2030-cu ilə qədər həll edilməsi nəzərdə tutulur.

Global problemlər daha çox təbii sərvətləri zəngin olan ölkələrə aiddir. Afrikanın, Asyanın bir sıra ölkələri malik olduğu sərvətlərdən öz inkişafçıları namine istifadə etmekdən məhrumurlar. Bir milyarda qədər insan gündə bir dollarla yaşamağı məhkumdur. Ancaq Avropa İttifaqında minimum əməkhaqqı saatda 8 avrodur. Bu fərqli insanların fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. BMT-nin hazırladığı bəhs olunan program bütün dünyada ölkələri üçün nəzərdə tutulur. Ancaq ayrı-ayrı ölkələrin qarşısında duran məqsədlər fərqlidir. Yeni inkişaf etməmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin qarşısında duran məqsədlər eyni deyildir.

Deyilənlərdən də bəlli olduğu kimi, dayaniqli inkişaf ümumi məqsədlərə xidmet edən global konsepsiya səciyyəsi daşıyır. Hər bir milli dövlət isə əhatəli və uzunmüddətli dövrə hesablanan inkişafı ilə həm öz əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına nail olmalı, həm də bütün dünyani narahat edən problemlərin həllinə töhfəsini verməlidir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayıqdır. Özünün məqsədyönlü siyasetində daim milli maraqlardan çıxış edən Azərbaycan, eyni zamanda, qlobal çağırışlara adekvat olaraq ölkədə daha dayaniqli inkişafın temin olunmasına güclü siyasi iradə nümayiş etdirir.

Dayaniqli Inkişaf Məqsədlərinin icrasının institutional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayaniqli, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın qurulması, sosial sahələrin tarazlı inkişafının temin edilmesi üçün səmərəli milli icra mexanizminin formalasdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-ci ilde imzaladığı müvafiq Fərmanı əsasən Azərbaycan Respublikasının Dayaniqli Inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritətlərin və onlara dair göstəricilərin müəyyən edilmesi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyalarının Dayaniqli Inkişaf Məqsədləri ilə uzalaşdırılmasının temin olunmasıdır.

Azərbaycanın bəhs olunan proqrama qoşulmasında məqsəd ölkəmizin müasir dönyümüzün dəyişməsi prosesində iştirak etmək niyyəti ilə əlaqədardır. Azərbaycan inkişaf edən ölkələr sırasındadır. İqtisadiyyatımız son illər ciddi problemlər var. Dünyanın bəzi qitələrinde on milyonlarla insan işsizlikdən əziyyət çəkir. Eyni za-

manda, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. BMT-nin bəhs olunan programına qoşulmaqdə məqsədimiz insanlarımızın həyat şəraitini və həyat keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Beleliklə, biz Azərbaycanın milli inkişaf programında göstərilən hədəflərin Dayaniqli Inkişaf Məqsədlərinə uyğunlaşdırılması kimi vəzifəni de üzərimizə götürmüşük. Dövlət qurumları ilə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, o cümlədən vətəndaş cəmiyyəti təsisatları da bu məqsədlərin həyata keçirilməsindən istirak etməlidir. Düşünürük ki, hökumətin qoşulduğu bu programın uğurla həyata keçirilməsində, Dayaniqli Inkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları öz töhfələrini verebilərlər.

Qeyd etməyi vacib sayıram ki, Azərbaycan cari ilin iyul ayının 19-da BMT Yüksək Səviyyəli Siyasi Forumunda Dayaniqli Inkişaf Məqsədləri ilə əlaqədar ilk Könüllü Hesabatını vermişdir. Bu gələn qədər ölkələrin az bir qismi bu cür hesabatları verib. Söylənilən ondan xəbər verir ki, ölkəmizdə BMT tərəfindən irəli sürülmüş beynəlxalq qlobal layihənin uğurla həyata keçirilməsinə kifayət qədər diqqət yetirilməkdədir.

Əlamətdər haldır ki, Azərbaycanın Dayaniqli Inkişaf Məqsədlərinin reallaşdırılması üçün gördüyü işlər və əldə etdiyi uğurlar beynəlxalq miqyasda təqdirdə edilir. Respublikamızda bu istiqamətdə görürlən işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlik Hesabatı"nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.

- Azərbaycanda əhalinin sağlam qida ilə temin olunması istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır. Bu kontekstdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlərin davam etdirilməsi də diqqət mərkəzindədir. Bu istiqamətdə görürlən işlər və qarşıda duran vəzifələrlə bağlı nə deyək olar?

- Hazırda ayrı-ayrı beynəlxalq təşkilatlar da dönyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədəbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatlarından bəlli olur ki, Yer üzündə ərzağa olan təklif tələbatdan çox-çox geridə qalır və milyardlarla insan lazımı səviyyədə qidalana bilmir. Halbuki bəşəriyyətin gələcəyi, insanların sağlamlığı bilavasitə bu problemi uğurla həllindən asılıdır. Buna görə də bütün dünya, beynəlxalq təşkilatlar, mətəbər beynəlxalq qurumlar,

ayrı-ayrı dövlətlər qida təhlükəsizliyinin temin edilməsi ilə əlaqədar böyük proqramlar reallaşdırırlar.

Ölkəmiz də qlobal çağırışlara adekvat olaraq qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə güclü siyasi irade sərgiləyir. Respublikamızda bu məsələyə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi yanaşılır. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilmesi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikamızda bir sıra sahələr üzrə daxili tələbatının sərfi yerli istehsal hesabına ödənilmesi böyük nailiyyətdir. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini dəhədə etmək qarşısında dövr üçün dəsəs vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı eləvə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmanı əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilmək, bu sahədə şəffaflıq daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlərin davam etdirilməsi də diqqət mərkəzindədir. Bu istiqamətdə görürlən işlər və qarşıda duran vəzifələrlə bağlı nə deyək olar? - Hazırda ayrı-ayrı beynəlxalq təşkilatlar da dönyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədəbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatlarından bəlli olur ki, Yer üzündə ərzağa olan təklif tələbatdan çox-çox geridə qalır və milyardlarla insan lazımı səviyyədə qidalana bilmir. Halbuki bəşəriyyətin gələcəyi, insanların sağlamlığı bilavasitə bu problemi uğurla həllindən asılıdır. Buna görə də bütün dünya, beynəlxalq təşkilatlar, mətəbər beynəlxalq qurumlar,

28 dekabr 2017-ci il

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin sönməyən qürur mənbəyidir

Əvvəli-Səh-5

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasetin xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmiz qida təhlükəsizliyinə həm sosial, həm də iqtisadi sadı kimi yanaşır. Məlumdur ki, ölkəmizdə dinamik iqtisadi inkişaf dərinməzmunlu sosial siyasetle tamamlanır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qida təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması da ölkəmizdə sosial sahənin prioritetliyinə verilən önəmin ifadəsidir. Dövlət daxili tələbatı qarşılayacaq qədər keyfiyyətli qida ehtiyatları yaratmaqla ilk növbədə ölkə həhalisinin, vətəndaşların sağlamlığını yüksək səviyyədə təmin etmək məqsədi gündür.

Eyni zamanda, məsələnin iqtisadi tərefi də kifayət qədər önemlidir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normalitvərin beynəlxalq standartlara uyğunlaşdırılması ərzəq məhsulları idxlərinin azalmasına, kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə müsbət təsir göstərir. İdxalı azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönmədə çox aktual məsələdir.

- Əmək münasibətlərinin tənzimlənməsi və qeyri-rəsmi məşğulluğa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun mü hüüm istiqamətlərindən biri əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi və qanuni mənafelərinin qorunması, həmçinin işçilərin sosial müdafiəsinin gücləndirilməsidir. Prezident İlham Əliyevin 2017-ci il 17 mart tarixli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yənelib. Komissiyanın qarşısında duran əsas vəzifələrən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyaset müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır.

2003-cü ildən yüz minlərlə yeni iş yeri yaradılıb. 2000-ci ildə yoxsulluq səviyyəsi təqribən 50 faiz təşkil edirdi, hazırda bu rəqəm 4-5 faizdək azalıb. Bu, çox böyük nailiyətdir. Yeni iş yeriinin yaradılması rəsmi məşğulluğun daha da artmasında mühüm rol oynayır.

Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırlıda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri isə kənd tə-

serrüfatı sahəsində fəaliyyət göstərir. Yerde qalan ehali isə emək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.

Rəsmi məşğul olan, vaxtılı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fondunda ödənişləri həyata keçirən təxminən 1,5 milyon ehalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır. Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi isə vergidən yayılır, Dövlət Sosial Müdafiə Fondunda ödənişlərini etmir. Bu da gələcəkdə onların layiqli pensiya almaq hüquqlarına ciddi engel törədir. Həmçinin "qara mühəsabatlıq" deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır. Digər tərefdən, qeyri-rəsmi məşğulluq işçilərin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritətlər müəyyənləşdirilib. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətdə mühüm tədbirlər həyata keçirilir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır.

Hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğu daha çox rast gəlinir. Bu da əhalinin sosial hüquqlarının qorunmasına çətinləşdirir, vergidən yayanma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsi nə maneçilik törədir.

dur.

Bu məsələ ilə bağlı hüquqi aktlar təkmilləşdirilməli, normativ baza yaradılmalı, təbliğat və nəzarət mexanizmləri işə salınmalıdır. Artıq bu istiqamətdə işlər görürlər. 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, biz monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerlərini aşasdırıb üzə çıxarıır, bu barədə müvafiq tədbirlər həyata keçirir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır.

Sonda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində elə etdiyimiz nəticələri diqqətinizə çatdırmaq istəyirəm. Cəri ilin 11 ayı ərzində əmək müqaviləsi imzalılmış işçilərin sayı 49.194 nəfər artıb. Bunun 17.264 nəfəri ticarət, 11.390 nəfəri tikinti, 7.758 nəfəri isə emal sənayesine aiddir. Eyni zamanda yüksək dinamika müşahidə olunur, belə ki, əmək münasibətlərini rəsmiləşdirənlərin sayı oktyabr ayında 10.738, noyabr ayında isə 14.585 nəfər artıb. Göründüyü kimi, diqqətə layiq nəticə elə olunub, lakin qarşıda duran vəzifələr daha böyükdir.

- Ölkəmizdə icbari tibbi siyortanın tətbiqi üzrə pilot layihə reallaşdırılır. İlkin nəticələr necədir və bu programın bütün respublika üzrə tətbiqi nə vaxt mümkün ola bilər? Ümumiyyətlə, gələcəkdə hansı icbari tibbi siyorta modelinə kecid nəzərdə tutulur?

- İcbari tibbi siyortanın tətbiqinə dair pilot layihələr uğurla həyata keçirilir. Növbəti mərhələdə Azərbaycanda icbari tibbi siyortanın daha geniş miqyasda tətbiq olunması ilə bağlı müvafiq qərar qəbul olunacaq. İcbari tibbi siyorta sahəsində ölkəmizdə irəliye doğru addım atılıb. İsteyimiz ondan ibarətdir ki, icbari tibbi siyorta xidmətinin səfərası genişlənsin, mümkün qədər tez müddət ərzində bütün bölgələrimizdə bu xidmətdən istifadəni təmin edə bi-

lək. Əlbəttə, bu, asan məsələ deyil, çünkü kifayət qədər təşkilati və maliyyə resursları cəlb olunmalıdır, bu xidmeti təmin etməyə hazır olan həkim və personal hazırlanmalıdır. Bütün bunların təmin olunması ilə tədricen Azərbaycanın her bir bölgəsində icbari tibbi siyorta tətbiq olunacaq və ehaliyə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksələcək.

İcbari tibbi siyorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibet müsbətdir. Tibbi xidmətlər üçün müraciətlərin sayı çoxalıb. Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır. Gələcəkdə münasib icbari tibbi siyorta modeli yaradılacaq və tətbiq ediləcək. Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçılardan, əlliñin icbari tibbi siyorta haqqı dövlət tərefindən ödəniləcək, işləyən və imkanı olan insanlar isə siyorta haqqını özləri ödəyəcəklər. Siyorta haqqı məsəlesi araşdırılır, hesablamaclar aparılır. Başqa ölkələrdə icbari

xalqının taleyini dəyişən əzəmetli hadisələrdən biridir. Məhz bu möhtəşəm gücün qazandığı neticələrdən biri kimi bu il partiyamızın üzvlərinin sayının 700 min nəfəri ötdüünü məmnunluqla deyə bilərik.

Partiyamızın 25 illik yubileyi respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olundu. Partiyamızın rayon təşkilatları, Gənclər Birliyi və Qadınlar Şurası bu istiqamətdə bir çox tədbirlər keçirdilər, layihələr reallaşdırıldılar. Partiyamızın 25 illik yubileyi ümum respublika səviyyəsində də qeyd olundu. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-in Azərbaycanın ictimai və siyasi həyatındaki böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr

"Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir"

bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirme işləri aparılıb.

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşida üç prioritət məsələ dayanır. Bunnlardan birincisi əhalinin məşğulluğun təmin etmək, ikincisi onların hüquqlarının müdafiəsi, üçüncü prioritət məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa kecid etməkdir. "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı" layihəsinin təsdiqlənməsi ilə qanunverci柳in təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əger qanunverci aktarda boşluqlar varsa, bunlar aradan qaldırılmışdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradırlar. Bunun qarşısını almaq üçün inzibati və cerimənə mexanizmləri mövcuddur.

Dünyanın bir çox ölkələrində, o cümlədən Avropanın ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Biz onların təcrübəsindən yararlanırıq. Azərbaycan Hökuməti qeyri-rəsmi məşğulluqla bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyənin təcrübəsindən yararlanır, onlarla qarşılıqlı fikir mübadiləsi aparılır. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq da mövcudur.

Sonda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində elə etdiyimiz nəticələri diqqətinizə çatdırmaq istəyirəm. Cəri ilin 11 ayı ərzində əmək müqaviləsi imzalılmış işçilərin sayı 49.194 nəfər artıb. Bunun 17.264 nəfəri ticarət, 11.390 nəfəri tikinti, 7.758 nəfəri isə emal sənayesine aiddir. Eyni zamanda yüksək dinamika müşahidə olunur, belə ki, əmək münasibətlərini rəsmiləşdirənlərin sayı oktyabr ayında 10.738, noyabr ayında isə 14.585 nəfər artıb. Göründüyü kimi, diqqətə layiq nəticə elə olunub, lakin qarşıda duran vəzifələr daha böyükdir.

- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü tamam oldu. Azərbaycan Respublikasının Prezidenti, YAP-in Sədri cənab İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində ifadə etdiyi fikirlər və tövsiyələr partiya üzvləri qarşısında nə kimi vəzifələr qoyur?

- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam oldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 25 il önce partiyamızın yaradılması Azərbaycanın müasir tarixini, insanların tələyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətdən ayrıraqda təsəvvür etmək mümkündür. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə eks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü suretdə yenilənməsi, müasirleşməsi, ölkəmizin dünya birliliyində mövqelərinin möhkəmlənməsi və sayə biləcəyimiz bugünkü həyatımızı, dövlətimizin gerçekliklərini, inkişafını eks etdirən bütün müsbət, pozitiv cəhətlərin her biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrde Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliyişlər əldə edilibdir.

Ardı Səh. 7

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin sönməyən qürur mənbəyidir

Əvvəli-Səh-6

Əldə olunan nailiyətlər, yarıdilmiş baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çökisi, partiyanızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-in ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyaseti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrde de Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin de uğurlu olacağına şəksiz inam yaradır.

- Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bugün Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya olduğunu diqqətə çatdırıldı. YAP-in Azərbaycanın daxili siyasi həyatında artan rolunu və beynəlxalq əlaqələrinin inkişaf seviyyəsini necə qiymətləndirirsınız?

- YAP-in böyük gücünün və qüdretinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. Birincisi, təbii ki, partiyanın Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müyyənəşdirildiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. Diger fundamental əsas YAP-in Prezident İlham Əliyevin rəhbərliyi ile fealiyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyaset və bu siyasetin böyük uğurlar qazanması, iqtisadiyyatımızın güclənməsi, iqtisadi yüksəlik əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yenileşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər həyata keçirilən siyasetə insanların inamını möhkəmləndirir. Bu inam YAP-in gücünü, qüdretini artıran amillərdən biridir. Diger amil isə YAP-in bütövlükde Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi de YAP-in öz sıralarında yüz minlərlə insanı birləşdirməsidir. Diger tərəfdən, bu, sadəcə, bir statistika deyil, böyük intellektual gücün YAP-in ətrafinə sənədli şəhərə baxmaq və bu intellektual güc çoxlu sayıda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücü və siyasi mərkəzə çevrilmiş olur. Bu insanların Heydər Əliyev ideyalarına sadıqlı, bu gün Prezident İlham Əliyevin siyasetini qətiyyətə dəstəkləmələri, bütövlükde cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-in nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-in gücünü göstərən fundamental əsaslardır.

Ulu önder Heydər Əliyev siyasetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam edirilməsi YAP-in sonrakı inki-

şafını şərtləndirən əsas amil olub. YAP-in əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasetlə və bu siyasetə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

YAP öz nəhəng fealiyyəti ilə həm ölkəmizdə, elecə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yenileşmə məfkurəsi Azərbaycanın hüdudlarından da kənara çıxb. Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur".

Bu gün YAP ümumxalq partiyasına çəvrilib. Çünkü partiyanın

tətərindən birini Ermənistan tərəfində işgal edilmiş torpaqları mızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyaset və hücum diplomatiyası sayesində Dağılıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, elecə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təbii ki, Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə həllini tapması üçün diplomatik cəhdələrini uğurla davam etdirse də, Ermənistanın qeyri-konstruktiv mövqə nümayış etdirməsi problemin həllinə mane olur. İşgalçi ölkə bu gün də bu mövqeyindən əl çekmir. Ermənistan bu yolla münaqişənin nizamlanması prosesine əngəl törədir, status-kvonu qorumağa çalışır. Bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hü-

naqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formallaşmasına ciddi şəkilde təsir göstərir. Buxaxılarda Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerinin istirakı ilə qəbul edilən "Xarici işlər və təhlükəsizlik siyasetinə dair illik hesabat" sənədində bütün Şərq Tərəfdəşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərvicəsində ərazi bütövlüyünün AP-nin öhdəliyi kimi götürülməsi Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsi baxımdan da böyük əhəmiyyətə malikdir. Xatırladımkim, bundan əvvəl isə Brüsselde noyabrın 24-də keçirilmiş Şərq Tə-

"Bütövlükdə, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir."

ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naməne fealiyyət göstərir. Ona görə də YAP-in uğurlu fealiyyəti həm də ölkəmizin nailiyətlər qazanmasına öz töhfələrini verməkdədir.

Bu il YAP üzvlərinin sayı 700 min nefərə çatdı. Azərbaycanın tarixinde belə bir güclü partiya heç vaxt olmayıb. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 minden çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qurur məbəyinə əvərilib. Bu, sadəcə, bir statistika deyil, bu, 700 mina yaxın Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdırın Prezident İlham Əliyevin siyasetinə və dövlətçiliyə sədəqətin ifadəsidir. Çünkü Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədəqətə xidmet edib. YAP üzvü olmaq sədəqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir.

- Azərbaycan dövləti Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini və fəal siyasetini davam etdirir. Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar və milli dövlətlər münaqişənin həllinin zərurılığını bəyan edirlər. Bu kontekstdə mövcud vəziyyət və gözlənilər nədən ibarətdir?

- Azərbaycanın xarici siyaset kursunun mühüm strateji priori-

tətərindən birini Ermənistan tərəfində işgal edilmiş torpaqları mızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyaset və hücum diplomatiyası sayesində Dağılıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, elecə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təbii ki, Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə həllini tapması üçün diplomatik cəhdələrini uğurla davam etdirse də, Ermənistanın qeyri-konstruktiv mövqə nümayış etdirməsi problemin həllinə mane olur. İşgalçi ölkə bu gün də bu mövqeyindən əl çekmir. Ermənistan bu yolla münaqişənin nizamlanması prosesine əngəl törədir, status-kvonu qorumağa çalışır. Bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hü-

naqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formallaşmasına ciddi şəkilde təsir göstərir. Buxaxılarda Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerinin istirakı ilə qəbul edilən "Xarici işlər və təhlükəsizlik siyasetinə dair illik hesabat" sənədində bütün Şərq Tərəfdəşliği ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərvicəsində ərazi bütövlüyünün AP-nin öhdəliyi kimi götürülməsi Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsi baxımdan da böyük əhəmiyyətə malikdir. Xatırladımkim, bundan əvvəl isə Brüsselde noyabrın 24-də keçirilmiş Şərq Tə-

duran vəzifələr və perspektivlərle bağlı na söylemək olar?

- Bilirsiniz ki, Azərbaycan həzirdə regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq mövqələrinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasetinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasetin uğurundan xəbər verir.

Bu gün Azərbaycandan uzaq olmayan regionlarda qanlı hadi-

rəfədaşlığı Sammitinin Yekun Bəyannamesində bu yanaşma nümayiş etdirilib. Ermənistan nümayənde heyətinin çoxsaylı cəhdələrinə baxmayaraq, Birgə Beyannamedə Şərq Tərəfdəşliği bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir dərəstəklənmişdi.

Bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həlli, bütövlükde Cənubi Qafqazda sülh və əmin-amanlığın ciddi şəkildə təmin olunması, ədaletin bərpə olunmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından asılıdır. Eyni zamanda, belə bir rəyin formalaşmasında Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətinin və bu qabiliyyətin əyani sürətdə sübut edilməsinin də müsbət rolü var. Yeni dünya birliyi və bizim düşmənlerimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz güclü, hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyi aradan qaldırmak qüdrətindədir. Mən hesab edirəm ki, Avropa İttifaqı bu həqiqəti nə qədər daha dərinəndə dərək edərsə, qəbul olunan sənəd de bunun bir sübutudur, münaqişənin həll olunması ilə bağlı düzgün, ədaletli qərarın qəbul olması da bir o qədər tezleşər.

- Əli müəllim, bütövlükde, bundan sonra milli inkişaf siyaseti kontekstində qarşıda

sələr baş verir. Bütün bunların fonunda ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür. Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrden biridir. Təbii ki, təhlükəsizliyin temin olunması və qorunması dövlət rəhbərliyinin əsas vəzifələrindən biridir. Xalqımız tərəfindən iqtidarı bu yönəki siyaseti böyük dəstək qazanıb.

Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksələməsi, Azərbaycanın regionda beynəlxalq miqyasda mövqələrinin daha da gücləndirilməsi qarşida dayanan əsas vəzifələr sırasındadır. Bütün bunlar müstəqiliyimizin əbədiyyasız olması üçün önemlidir. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsində layiqince gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmet edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyətlər əldə edəcək, insanların müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər.

Yeni Azərbaycan Partiyası 2017-ci ili uğurla başa vurur!



Müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissisi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Belə ki, demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən YAP yüz minlərlə insanı Ulu Öndər Heydər Əliyev ideologiyasında birləşdirib. Əlbəttə, uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyən YAP, bütün mənalarda, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Bu partiyanın üzvü olan hər bir kəs bunu qürur və əqidə mənbəyi olaraq qiymətləndirməkdədir.

Geridə qoyulan hər bir il partiya üçün öz əlamətdarlığı ilə seçilmişdir

Ötən 25 ilde keçdiyi fəaliyyət yolu nəzərdən kecirəsək, bizlər, eyni zamanda, YAP-in timsalında xalq-iqtidar vəhdətinin sahidlərinə çevrilmişik. Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyası öz sırala-

mətdarlığı ilə seçilmişdir. Bu baxımdan, 2017-ci ilde Yeni Azərbaycan Partiyası tərəfindən uğurla başa çatdırılmışdır.

Cari il ərzində YAP bir çox mühüm fəaliyyətləri ilə ölkəmizin inkişaf və tərəqqisine öz töhfələrini verib. Partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici, eləcə də, məqsədönlü və müdrik siyasetinin tərkib hissəsində yer alan Yeni Azərbaycan Partiyasının əldə edilən hər bir uğurda, hər bir nailiyyətdə öz rolü və yeri mövcuddur. Partiya tərəfindən keçirilən tədbirlər, verilən qərarlar və onların icrası, reallaşdırılan çoxsaylı kampaniyalar bu il də davam etdirilib. Xüsusilə, ətraf mühitin qorunmasında və mühafizəsində daim öndə olan YAP-in təşəbbüsleri sırasında baş tutan ağacəkmə kampaniyaları bu gün də tam sürətlə davam etdirilməkdədir. Demək olar ki, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində böyük və kiçik şəhərlərdə "700 min ağaç əkək" kampaniyası reallaşdırılır. Hazırda respublikamızın bütün bölgələrində on minlərlə ağaç və yaşıllıq kolları ekilməkdədir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən YAP-in bir qrup üzvünün təltif edilməsi haqqında Sərəncam imzaladı

Yeri gəlmışken, onu da vurgulamaq müümüdür ki, noyabrın 14-də Heydər Əliyev Mərkəzində partiyanın yaradılmasının 25 ilinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edən Yeni Azərbaycan Partiya-

lı bir çox əhəmiyyətli məqamlara toxunaraq, vurğulayıb ki, əldə edilən bütün uğurlarda YAP-in, onun üzvlərinin böyük zəhməti və rolü var. SİTAT: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolü var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzerine götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, mənədə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Mən bu gözəl yubiley münasibətə partiyamızın bütün üzvlərini bir daha təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyasına yeni uğurlar, qələbələr arzulayıram".

Mehz bu önemli fikirlərdən bir neçə gün sonra, 18 noyabr 2017-ci ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən YAP-in bir qrup üzvünün təltif edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə Əsgərov Ağabəy Məmməd oğlu, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Novruzov Siyavuş Dönyamalı oğlu, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Bayramov Münis Məmməd oğlu, Əliyev Vilayət Hüseyn oğlu, Fərzəliyev Abdin Ələsgər oğlu, Kazımov Mirkazım Məhəmməd oğlu, Qocayev Xeyrəddin Sayəddin oğlu, Mirzəzadə Aydın Büyükköşi oğlu, "Tərəqqi" medali ilə Abbasəliyev Mahir Ziyad oğlu, Abba-



rında 700 mindən çox insanı birləşdirir və onların 40 faizi gencəldir. Ümumiyyətə, geridə qoyulan hər bir il partiya üçün öz əla-

sının Sədri, Prezident İlham Əliyev Cənabları hakim siyasi təşkilatın fəaliyyəti ilə bağ-

sov Bəxtiyar Abbas oğlu, Abdullayeva Şəhla Əhməd qızı, Ağayev Nazim Əsəd oğlu, Ağayev Səfa Malik oğlu, Aslanov

oğlu, Ağayev Səfa Malik oğlu, Aslanov Aslan Əli oğlu, Axundov Əziz Qəni oğlu, Balabəyov Mehdi Eyyub oğlu, Cahangirov Asif Baxış oğlu, Cəbiyev Rizvan Israfil oğlu, Əhmədov Namiq Məcid oğlu, Əkbərov Sədrəddin Hüseyn oğlu, Əliyev Vahid Sırxay oğlu, Əliyev Yaqub Canəhməd oğlu, Əliyeva Aytac Pərviz qızı, Əsgərov Akif Qaçay oğlu, Əsgərov Nəbi Ələsgər oğlu, Fərəcov Ədalət Nurulla oğlu, Gülməmmədov Rəfael Şirməmməd oğlu, Haqverdiyev Allahverdi Sərxan oğlu, Həsənov Həsən Yusub oğlu, Hüseynov Əli Abbas oğlu, Hüseynov Heydər Məsəlib oğlu, Hüseynova Afət Ələddin qızı, İlyasov Musa Xanlar oğlu, İsmayılov Əjdər Tağı oğlu, Məmmədov Ramin Ələmşah oğlu, Mirxasılı Mirsüleyman Mirismayılov oğlu.

Ilu, Musayev Əlişir Veys oğlu, Qasımov Arif Mikail oğlu, Quliyev Novruz Məhəmməd oğlu, Səmədov Abbas Abbas oğlu, Seyidov Vüqar Səməndər oğlu, Tağıyev Təmrəz Tağı oğlu, Tatarov Ramiz Cahan-gir oğlu, Vahabov Rizvan Əkbər oğlu, Vəliyev Misirxan İzzət oğlu, Xudadanov Araz Tofiq oğlu, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Quliyeva Samirə Orucqulu qızı, Şixəliyev Lütvəli İbrahim oğlu mükafatlandırıldılar.

Əli Əhmədov: "Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var"

Ümumiyyətlə, fakt budur ki, 100 minlərlə üzvləri olan Yeni Azərbaycan Partiyası növbəti tarixi mərhələni geridə qoyaraq, 2018-ci ilə inamlı keçid etməkdədir. Çünkü qarşidan, eyni zamanda, seçki ili gelir ve növbəti dəfə baş tutacaq prezident seçkiləri bilavasitə uğurlu nəticələri ilə yadda qalacaq.

"2018-ci ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var". Bu fikirlər Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Şərqə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.

Əli Əhmədov vurğulayıb ki, President İlham Əliyevin yüksək nüfuzu, reytinqi, Onun həyata keçirdiyi siyasetin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi,

Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklər, ölkəmizin nüfuzunun dünya miqyasında artması - bütün bunlar dövlətimizin başçısının yüksək seçilme şansını təmin edir: SİTAT: "Əminəm ki, 2018-ci ilin prezident seçkilərindən sonra növbəti dekabr konfransını prezidentimizin yeni qələbesinin təsiri altında sevincli şəkildə keçirəcəyik". O, həmçinin, qeyd edib ki, bu gün ölkəmizdə əsası Ulu Önder Heydər Əliyev tərəfindən qoyulan uğurlu iqtisadi siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beleliklə, bu gün Azərbaycanın inkişaf və tərəqqisində xüsusi yeri olan Yeni Azərbaycan Partiyası növbəti 2018-ci ilə böyük inam və qələbə ruhu ilə getməkdədir.

Rövşən NURƏDDİNÖĞLU

Bakıda "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib



Dekabrin 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" dini icması tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakı şəhər "Məşədi Dadaş" dini icmasının üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Konfransda, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Islam həmrəyliyi və media" mövzusunda keçirilmiş məqale müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbiri açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mətbuatla ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasındakı elaqələrin müzakirəsi, təkmilləşdirilməsi üçün təşkil edildiyini bildirib. Azərbaycanda nümunəvi dövlət-din modelinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu nümunənin təbliğ və təşviqinə ehtiyac olduğunu vurgulayıb. O qeyd edib ki, Azərbaycanın söz və mətbuat azadlığı yüksək

səviyyedədir. Din mövzusu həssas mövzudur və bu mövzuya müraciet edən jurnalist din haqqında, İslam dünyasında baş veren hadisələr barədə bilgiye malik olmalıdır. Komitə sədri bu məqsədlə bu il ərzində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mətbuat Şurası və DQİDK tərəfindən jurnalistlər üçün müxtəlif seminarların keçirildiyini, bu seminarların 2018-ci ildə də davam etdirilməsinin planlaşdırıldığını bildirib.

Ölkəmizdə elan olunmuş "Islam Həmrəyliyi İli" çərçivəsində bir çox ehemmiyyətli konfransların, seminarların təşkil edildiyini qeyd edən Mübariz Qurbanlı dünyada dialoqa, əməkdaşlığı, xüsusile islamdaxili dialoqa, müzakirələrə ehtiyac olduğunu deyib. Bu çərçivədə "2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərə rəsədi dia-loq" mövzusunda keçirilən konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurasının yaradılmasını qərara alındığını bildirib.

Şurada Qafqaz Müsəlmanları İdarəesi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dönyanın müxtəlif ölkələrindən din xadimlərinin təmsil olunacaqını qeyd edib. Bu çərçivədə "Mədəniyyətlər və dinlərə rəsədi dia-loq" adlı bir prosesin əsasının qoyulacağını diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputati Əflatun Amaşov

qeyd edib ki, regionda radikal din fikirlərin yayılması hallarına rast gəlinir. Bu səbəbdən ölkəmizdə beş tədbirin keçirilməsi önem daşıyır.

O, Azərbaycanın İslam Əməkdaşlıq Teşkilatının (İƏT) fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaxın gələcəkdə İƏT xarici işlər nazirlərinin toplantısında üzv ölkələrin jurnalistlərinin birliliyinin yaradılması məsəlesi öz təsdiqini tapmalıdır. İnanırıq ki, mətbuat nümayəndələrimiz bu prosesə öz töhfələrini verəcəklər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoglu çıxışında bildirib ki, her insanın sosial keyfiyyətinin formalşamasında dinin mühüm rolü var. İnsanın bütün fealiyyət sferasında özü ilə ən səmimi olduğu sahə dindir. Dini şüurun formalşamasında dini institutların böyük rolü olduğunu qeyd edən Hikmət Babaoglu dini mədəniyyətimizin milli mədəniyyətini tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu ardıcılıq tarixi baxımdan doğrudur. Çünkü dinlərlə tanış olmadan önce biz millət kimi mövcud idik. Yedinci əsrənən sonra Azərbaycanda həkim olan İslam dini bizim milli mədəniyyətimizin ve mənəviyyatımızın keyfiyyətini müəyyənləşdirən vasitələrdən biri olub.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rehbəri Simran Həsənov deyib ki, "Islam həmrəyliyi və media" mövzusunda elan edilən məqalə müsabiqəsinə 26 yazı təqdim olunub. Yazılardan əksəriyyətində İslamın yüksək humanist deyərləri təqdim edilib. Yazılarında, həmçinin İslam dini icmalarının, QMİ-nin, Azərbaycanın din xadimlərinin fəaliyyətinə, din-dövlət münasibətləri modelinə yer verilib.

"Məşədi Dadaş" məscidinin imamı hacı Şahin Həsənli dünya-

da baş verən hadisələr, məzhəb, din zəminində qanlı münaqişələrin olduğu dönenmdə Azərbaycanda 2017-ci ilin "Islam Həmrəyliyi İli" elan edilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan dinlər və məzhəblərarası münasibətlər modeli bu gün də dönyanın diqqətini cəlb edir. Azərbaycanın bu sahədə təcrübəsi öyrənilir. Azərbaycanda dini sahədəki proseslər bir çox müsəlman ölkələrinin diqqət mərkəzindədir. Bu proseslərin işıqlandırılmasında mətbuatın rolü önemlidir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətə əlaqələr şöbəsinin müdürü Yaqut Əliyevin "Din və media" mövzusunda təqdimatı olub. Yaqut Əliyeva mətbuat azadlığının, vətəndaşların məlumat almaq və yaymaq hüququnun hər bir demokratik dövlətin və cəmiyyətin idarəetmədə baza prinsiplərini təşkil etdiyini bildirib. Qeyd edib ki, informasiya təhlükəsizliyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tərkib hissələrindən biri kimi cəmiyyətin və dövlətin həyatının müxtəlif sahələrində milli maraqların müdafiəsini ön plana çəkir. Sonra yazı müsabiqəsində qalib gələn jurnalistlərə mükafatlar təqdim edilib.

28 dekabr 2017-ci il

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir

Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlət-çiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Əldə olunan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.



**Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin deputati**

Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən, nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyatlar Azerbaycanı beynəlxalq idarəiyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə, Azərbaycanın müstəqil inkişafını təmin etməkə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən, əvvələ, onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantisi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Son olaraq, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bildiyimiz kimi, "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropana yeni qaz dəhlizi açacaq. Beleliklə, Prezident İlham Əliyevin rehberliyi ilə həyata keçirilən düşünləmiş və məqsədönlü xarici siyaset ölkəmizi regionda lider dövlətə və qlobal miqyasda isə etibarlı tərəfdəsə cevirdi.

Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqqörlenliklə reallaşdırılan praqmatik daxili və xarici siyaset kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq heyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyət-

lər müasir müstəqil Azərbaycanın
gerçəkliliklərini təşkil edir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına tekan veren mühüm amillərdən biri olmaq etibarile ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qaranti qismində çıxış edir. Birmənali şəkildə, qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər və inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının en yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və neticələr deyilənləri təsdiq edir.

Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyer olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güçlər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirirlər və hazırda çox acı-nacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları və günahsız insanlar çox ağır məhrumiyyətlərlə üzüze qalıblar. Bütün bunlar, bir da-ha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri, məhz ic-timai-siyasi sabitliyin təmin edilməsidir. Çünkü ictimai-siyasi sabitlik inkişafın əsasını təşkil edir. Bu baxımdan da, bu gün Azərbay-can, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri, məhz davamlı İslahatların heyata keçirilməsidir. Diqər tərefdən, coxistiqametli

di. Diğer tereinden, çoxistiqəməti İslahatlar siyasi sistemin təkmil-leşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik İslahatlar, mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi İslahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də, müxtəlif sahələrdə İslahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də, qeyd

etdiyi kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycan sivil və demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir.

Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı bey-nəlxalq təşkilatlarla ikitərəflı və çoxtərəflı əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalasdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçikləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasetində xüsusi diqqət çəkən prioritətlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geopolitiyası və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara integrasiya prosesi sürətlənib.

Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan yegane problem Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli idir. Ermənistanın işgalçılıq siyaseti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işgal altındadır. Dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir. Ermənistanın qeyri-konstruktiv mövqeyi, müvafiq beynəlxalq quarumların ve dövlətlərin laqeyd və ikili standartlarla yanaşması səbəbindən, münaqişa hələ də özünü ədalətli həllinin tapmır. Azərbaycan Prezidenti İlham Əliyev həzaman beynəlxalq tribunalar vətəsində Ermənistanın işgalçılıq siyasetini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Bu gün, həmçinin, müasir ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultural, tolerantlıq və həmrəylilik nümunəsi kimi çıxış edir. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmaqdən qurtarmış Ümummilli Liderin uğurlarının kökündə, məhz azərbaycançılıq ideyası dəyanırdı. Həmin dövrə respublika-da milli-etnik ixtilaf, bölgüçülük tendensiyası ayrı-ayrı bölgelərdə özünü daha qabarlıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq, Heydər Əliyevin azərbaycançılıq ideyası etrafında birleşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı

olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyaseti neticesində, azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir. Məhz 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm İl" elan edilməsi, yuxarıda qeyd olunanların əməli təsdiqidir. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstərilecək milli-mənəvi sərvətidir. Beynəlxalq böhran, bir daha onu gösterdi ki, tolerantlıq, sadəcə, insanların birgə yaşam tərzini müəyyənəşdirən mədəni-psixoloji amil deyil, həmçinin, cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kəndə qalmayan ölkəmiz bu prosesdə, məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək, gələcəyə doğru inamla adımlayırdı.

Ümumiyyetlə, 2017-ci ilin xarici siyaset sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyaset Azərbayca-

nin müstəqil xarici siyaset kursunun əsasını təşkil etməkələ yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasetini, ikitirəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları və milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, 2017-ci ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdəşlarının sayı artıb. Qazanılan bütün nailiyyətlərin əsasında isə Ümummilli Lider tərefindən müyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda, Azərbaycanın gelecəyi işqli və firavan görünür. Çünkü müstəqil Azərbaycanın idarəcilik sükanı Ulu Önder Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşidakı illərdə də daha möhtəşəm nailiyyətlər elde edəcək!

Viktor Yuşenko: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini tapacağına ümidliyəm"



ləlli həllini tapacaq. Bu türk AZƏRTAC-a məxsus açıqlamasında Ukraynanın sabiq prezidenti Viktor Yuşenko söyleyib. Viktor Yuşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. "Mən Dağlıq Qarabağ münaqişəsinin daim beynəlxalq hüquq, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhedlərinin pozulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllinin tərəfdarı olmuşam", - deyə sabiq prezident əlavə edib. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir. Ona görə də beynəlxalq təşkilatlar münaqişənin tezliklə həlline çalışmalıdır.

DSX mütəşəkkil dəstəni aşkarlayaraq zərərsizləşdirib

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-legal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan müteşəkkil dəstə aşkarlanaraq tərəfsizləşdirilib. DSX-dan SİA-yə verilən məlumatda bildirilib ki, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan təqiqatçılarının dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - 1993-cü il təvəllüdü Şukla Sarxar Jitendrakumar (Shukla Sarxar Jitendrakumar) və 1995-ci il təvəllüdü Şukla Yaşa Jitendrakumar (Shukla Yash Jitendrakumar) saxlanılıb. Fakt üzrə keçirilmiş əməliyyat-tərəfənək tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziye getirmiş taksi sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə elbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən 1999-cu il təvəllüdü Bayramov Namir Ədil oğlu müəyyənləşdirilərək yaxalanıb. Bununla yanaşı, 17.12.2017-ci il tarixdə Ağstafa rayonu "Böyük-Kəsik" sərhəd nəzarəti nəticəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı, 1995-ci il təvəllüdü Singh Suxvinder (Singh Sukhvinder) şübhəli şəxs smında saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus pasortlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-legal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib. Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gürcüstan Azərbaycana ən böyük dəstəyi verdi

Aydın Mirzəzadə: "Gürcüstanın bu mövqeyi həm özünün, həm də Azərbaycanın maraqlarına cavab verir."

Rusiya hərbi texnikasının Qoridən keçirilərək, Ermənistana gətirilməsinə imkan yaratılmadı. Daha doğrusu, Gürcüstan tərəfi buna imkan vermədi. İşgalçılardan işğal altında olan Abxaziya və Cənubi Osetiyadan yeni nəqliyyat dəhlizləri açmaq niyyəti baş tutmadı. Belə bir dəhlizin açılmasına nail olmaq üçün Gürcüstana getmiş Serj Sarkisyanın səfəri uğursuzluqla nəticələndi.

Ermənistani blokadadan çıxmaq üçün Sarkisyanın cəhdini uğursuzluqla nəticələndi

Ermeni jurnalisti Tevos Arşakyan "Armenian Report"da yazdığı məqalesində bildirir ki, Sarkisyanın Ermənistani blokadadan çıxmamak üçün etdiyi bu cəhd heç bir nəticə vermeyib: "Sarkisyan, yəqin ki, bu məsələ ile bağlı gürcü rəhbərliyi ilə yetərinə çətin danışqlar aparıb. Amma tamamilə aydındır ki, gürcü tərəfi öz seçimini edib".


Bəli, doğrudan da, Gürcüstan tərəfi öz seçimini edib və Azərbaycanın tərəfində olduğunu nümayiş etdirib. Görünür, Sarkisyanın çox ciddi-cəhdinə baxmayıraq, hərbi texnikanın Qoridən keçirilərək, Ermənistana gətirilmesi məsəlesinin baş tutmaması Ermənistani bərk narahat edir. Məhz blokada vəziyyətindən çıxış yolu axtaran Sarkisyan rejimi üçün bu uğursuzluq işgalçılara yetərinə sarsıdır. Blokadadan çıxış yolu arayan separatçılar üçün, son ümidi hesab olunan dəhlizin əldə edile bilməməsi, ciddi müzakirə mövzusuna çevrilib və

Ermənistan hökumətinin narahatlığı başa düşüləndir.

Jurnalist Tevos Arşakyanın yazdığından belə məlum olur ki, Serj Sarkisyan bu məsələ üçün Tbilisiyə üz tutanda, isteyinə nail olacağına elə bir ciddi ümidi de yox imiş. Sadəcə, erməniləri forsmajor hallarında yük daşımak üçün Abxaziya və Cənubi Osetiya-dan istifade edə bileyəcəyinə ümidi-ləndirən Gürcüstanın baş naziri Georgi Kvirkavili olub. Kvirkavilinin bu bəyanatı Gürcüstan müxalifətini ciddi şəkildə narahat edirdi və belə bir dəhlizin açılması, rəsmi Tbilisinin Abxaziya və Osetiyanın ilhaqi ilə razılışması demək idi. Eyni zamanda, bu, Gürcüstanın six əlaqələr qurduğu Türkiyə və Azərbaycanla münasibətlərinə de xələl gətirə bilərdi, çünki bu məsələ Gürcüstanın Dağlıq Qarabağ münaqışında Ermənistana dəstək verməsi kimi de dəyərləndirilərdi.

Blokadada qalan Ermənistan Azərbaycanın hərbi gücü qarşısında ən tez zamanda sarsılacaq

Türkiyənin Ermənistana sə-



hədlərini bağlaması Ermənistandan Türkiyə və Avropa ilə dəmir yolu əlaqəsini, Abxaziyanın işgalindən sonra ise Rusiya ilə də dəmir yolu əlaqəsini tamamilə kəsdi. Rusiya ilə yalnız Hərbi Gürcüstan Yolu ilə elaqə saxlaya bilən Ermenistan, qış aylarında bu yolu bəzən həftələrlə bağlı qalması səbəbindən, yüksəklerinin daşınmasını Qara dənizdə bərə ilə həyata keçirir və bu da onlara həddindən artıq baba-başa gəlir və həftədən çox vaxt aparır. Bu ölkəyə yüksək böyük hissəsinin, yəni 80 faizinin Rusiyanın gəldiyini nəzəre alsaq, Ermənistanın Abxaziyanın və Cənubi Osetiya-dan yolların açılmasında çox maraqlıdır. Ermənilər özləri de Cənubi Osetiyadan keçən Şimali Osetiya - Qori marşrutunun onlar üçün iqtisadi cəhdən çox əlverişli olduğunu iddia edirlər.

Məsələ burasıdır ki, bu yolu ermənilər üçün iqtisadi baxımdan sərfəli olmasından başqa, həm də hərbi nöqtəyi-nəzərdən de böyük önəmi var. Həmçinin, bu dəhliz, hərbi qüvvənin rahat keçə bilməsi səbəbindən Azərbaycan, eləcə də,

Gürcüstan üçün təhlükəlidir. Məhz 2008-ci ildə baş vermiş müharibədə, Rusiya tankları həmin yolu asanlıqla keçirək, tez bir zaman da, Qorini elə keçirdi. Eyni zamanda, Rusiya hərbi texnikası humitar yük adı altında maskalaya-raq, Ermənistana göndərə, işgalçılara istənilən vaxt hərbi yardım göstərə də bilər. Bu nöqtəyi-nəzərdən, həmin yolu bağlı qalması potensial Qarabağ müharibəsi baxımından, çox vacibdir. Belə ki, istənilən vaxt Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətinde hərbi əməliyyatlara başlanıllarsa, Ermənistanın, yolsuzluq səbəbindən, Rusiyanın hərbi texnika, yardım almaq imkanları məhdudlaşa və blokada şəraitində olan işgalçılara Azərbaycanın hərbi gücün qarşısında ən tez zamanda sarsıla bilər.

Sarkisyanın bu uğursuzluğu Azərbaycanın erməni diplomatiyası üzərində qaləbasıdır

Əslində, baş verənlər Gürcüstanın ciddi dövlətçilik ənənəsinə malik olmasının sübutu olmaqla yanaşı, Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin, qonşu ölkənin ölkəmizin ərazi bütölyüne, mövqeyinə və maraqlarına hörmətə yanaşmasının bariz nümunəsidir. Ermənilər hadisələrə nə qədər xristian həmrəyliyi donu geyindirməyə, Gürcüstanı öz tərəflərinə çəkib Azərbaycanı təkləməye çalışalar da, buna nail ola bilərlər. Gürcüler heç zaman öz dövlət maraqlarını, qonşuluq və dosluq münasibətlərini işgalçılara məkrili siyasetinə qurban vermirlər və istər Dağlıq Qarabağ, istərsə də digər məsələlərdə Azərbaycanın yanında yer alırlar.

Baş verənlər, həm də Azərbaycanın, diplomatik baxımdan erməni diplomatiyası üzərində qaləbəsi deməkdir. Öz siyasi-iqtisadi və mədəni əlaqələri, qlobal müstəvilde uğurlara imza atması, regional layihələrin təşkilatçısı olması, dünən dövlətləri arasında söz sahibinə çevriləməsi, dövlətimizin və dövlət başçısı, Prezident İlham Əliyevin uğurlu siyaseti sayesində Azə-

baycan müsteqilliyini daha da möhkəmləndirir, regionda təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verir. İşgalçi dövlətin, Sarkisyan rejiminin çox ciddi cəhdlərinə, gürcülərdən, onların ərazilərindən istifadə edərək, blokada şəraitində çıxməq üçün təşəbbüs göstərmələrinə baxmayıraq, Gürcüstan Azərbaycanın mövqeyini müdafiə edərək, erməniləri istifadə etmək istədikləri imkanlardan məhrum edirə, deməli, Gürcüstan Azərbaycanla olan dostluq, mehriban qonşuluq münasibətlərinə çox həssas yanaşır və dəyer verir. Bu da, öz növbəsində, diplomatik münasibətlərin düzgün qurulmasının, uğurların, bir sözle, işgalçılara üzərində ölkəmizin növbəti qələbəsinin göstəricisidir.

Məsləyə münasibət bildirən millət vəkili Aydin Mirzəzadə öz fikirlərini bizimlə bölüşdü:

"Ermənistanla bağlı bütün məsələlər Azərbaycanın daim diqqət merkezindədir. Nə qədər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməyib, Azərbaycan həmisi bu məsələləri prioritet saxlayacaq və Ermənistanla bağlı bütün məsələlərə reaksiya verəcək. Ermənistana Rusiya silahlarının gətirilməsinin sonrakı taleyi Azərbaycana məlum deyil və olub ki, sonradan həmin silahlar Ermənistana silahlı qüvvələrinin sərəncamına verilib və işğal etdikləri zonadan Azərbaycana qarşı əməliyyatlarda onlardan istifadə edilib. Bu, eyni zamanda, Ermənistanın hərbi cəhətdən qüdrətlənməsi Azərbaycan torpaqlarının işğaldə qalması prosesini daha da uzadır. Biz öz narahatlığını aşıq şəkildə bildiririk və Rusiya da bu məsələdə bizim mövqeyimizi bilir və Rusiya Azərbaycana dəst olan bir ölkə kimi, problemin həlli üzrə ATƏT-in Minsk Grupu həmsədrlerindən biri kimi bu gün Ermənistandan işğal altında saxladığı torpaqların işğaldan azad edilməsini tələb etməlidir. Ermənistana işğala son qoyulması şərtini qoymalıdır və bu olarsa, onda Azərbaycan bu kimi məsələlərə heç bir zaman, əlbəttə ki, reaksiya verməyəcək. Eyni zamanda, Azərbaycan bu məsələlərdə Gürcüstan tərəfinin principial mövqeyini də dəstekləyir. Gürcüstan özünün bu gün Cənubi Osetiya və Abxaziya problemlərini.

Həmçinin, bu gen Gürcüstanın nəzarətində olmayan ərazilərdən yüksək Gürcüstan ərazisində sərbəst keçirilməsi bu ölkənin öz suverenliyinə çox böyük bir zərəbə vurmazı olardı. Bu baxımdan, Gürcüstanın bu mövqeyi həm özünü, həm də Azərbaycanın maraqlarına cavab verir."

Inam HACIYEV

Qoram Marxuliya: Gürcüstan və Azərbaycan geosiyasi tərəfdəşlərdir



Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizinin açması yolverilmezdir. AZERTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında politoloq, tarixçi alim Qoram Marxuliya söyləyib. O deyib ki, Gürcüstan və Azərbaycan geosiyası tərəfdəşlərlər. Belə olan halda Gürcüstanın Ermənistan üçün alternativ yol açması nəinki məqsədə uyğun deyil, həm siyasi, həm də iqtisadi cəhdən sərfəli deyil.

Marxuliyanın sözlərinin görə, Gürcüstan hakimiyəti bunu mütləq nəzərə almır. "Ümid edirik ki, Ermənistan üçün yeni yol açılmayıacaq və Gürcüstan ictimaiyyəti de buna imkan verməyəcək", - deyə politoloq vurğulayıb.

Badri Naçkebia: "Gürcüstan Ermənistan ilə bağlı məsələdə Azərbaycanın mövqeyini nəzərə almalıdır"

Gürcüstan region dövlətləri ilə mehriban qonşuluq siyaseti yürüdür. Amma bu, o demək deyil ki, Ermənistan üçün güzəştli addımlar atılmalıdır. AZERTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında politoloq, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebia söyləyib. Politoloq vurğulayıb ki, Azerbaycan ilə Gürcüstan dost və qardaş xalqlardır. Bu gün biz diplomatik münasibətlərimizin 25-ci ildönümü qeyd edirik. Bu, bizim üçün çox əlamətdar hadisədir. Azerbaycan hər zaman, xüsusən də ən ağır günlərdə gürcü xalqının yanında olub, bize qardaş yardım göstərib. Politoloq deyib: "Bu gün fors-major hallarda Ermənistana yardım adı altında Abxaziya və Çxinvalı bölgəsindən keçən yolu açılması barədə danışqlar gedir. Düşünürəm ki, Gürcüstan dövləti bu məsələdə ehtiyatlı olmalı, Azerbaycanın, eləcə də gürcü xalqının maraqlarını nəzərə almalıdır. Mən bir siyasetçi kimi, düşünürəm ki, bu məsələ elə danışqlar olaraq qalacaq və heç zaman reallaşmayaçaq".

28 dekabr 2017-ci il

Heydər Əsədov: "Dünya Bankı ilə əməkdaşlığa növbəti illərdə də önəm veriləcək"

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə də Dünya Bankı ilə əməkdaşlığa önem verəcək. Nazirlikdən AZERTAC-a bildiriblər ki, bu sözləri nazir Heydər Əsədov dekabrın 27-də Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və eməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə görüşdə deyib. Görüşdə əsas məqsəd Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq haqqında müzakirələrin aparılması olub.

Nazir Heydər Əsədov Dünya Bankı ilə uzun müddətdir əməkdaşlıq edildiyini, bir çox layihələrin artıq yekunlaşaraq yüksək nəticələr verdiyini, Quba rayonunda yaradılan Fermer Evinin özünü doğrultduğunu, ictimaiyyətin rəqəbetini qazandığını, hazırda iki layihənin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Kənd investisiya Layihəsi çərçivəsində 2000 kiçik layihə icra olunub. Layihənin uğurları bu ilin oktyabrında Dünya Bankının Vaşinqtonda keçirilən 17-ci illik iclasında müzakirə edilib ve yüksək dəyərləndirilib. Digər bir layihə - Kənd Təsərrü-



fatının Rəqəbat Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bruselyoza qarşı aparılmış tədbirlər planı isə Çikaqoda "Bruselyoza qarşı mübarizə" üzrə Beynəlxalq Cəmiyyət tərəfindən yüksək dəyərləndirilib və bu təhlükeli xəstəliyin mövcud olduğu digər ölkələrdə də analoji üsulun seçilməsi tövsiya olunub.

Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi sentyabr ayında keçirilmiş Dünya Bankı ilə tərefdashiğın 25-ci ildönümünə həsr

olunmuş tədbiri xatırladaraq, daha iki tədbirin keçirilməsinin də planlaşdırıldığını diqqətə çatdırıb. Həmin tədbirlərdən biri 2018-ci ilin əvvəlində Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Digər tədbir isə Kənd Təsərrüfatının Rəqəbat Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində aralıq missiya ilə qarşıda duran vəzifələrin müzakirələrinin başlaması olacaq. Nazir Heydər Əsədov növbəti illərdə də Dünya Bankı ilə əməkdaşlıqa önem verəcəyini diqqətə çatdırıb.

2018-2020-ci illərdə turizm sektorunda görüləcək işlərə dair tədbirlər planı hazırlanacaq

İqtisadiyyat Nazirliyinə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nazirliyin icraçı olduğunu tədbirlərin icra vəziyyəti müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, görüşdə Naftalan kurortunda və digər müalicə-sağlamlıq müəssisələrinin yenidən qurulması ilə bağlı aidiyəti qurumlar tərəfinən həyata keçirilmiş tədbirlər ba-



rədə məlumat verilib. İxtisaslaşmış turizm sənayesinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində sağlamlıq turizmi üzrə müəyyənləşdi-

rilmiş hədəf göstəricisi və turizmin bu istiqamətinin inkişafı, eləcə də Naftalan, Qalaaltı və Duzdağda fəaliyyət göstərən müalicə-sağlamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə aparılacaq bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə aidiyəti qurumların təklifləri əsasında 2018-2020-ci illər üzrə görüləcək işləri əhatə edən tədbirlər planının hazırlanması qərara alınıb.

Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək



Azərbaycan polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, 31 dekabr - Dünya

Azərbaycanlılarının Hemreyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq emr imzalayıb. Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Hemreyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayışın və təhlükəsizli-

yin daha nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər. Kütlevi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşlığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Əmrə əsasən, bayram ərəfəsində və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq.

2017-ci il Azərbaycan mətbuatı üçün uğurlu il oldu

Idə olunan uğurlara, naliyyətlərə əsaslanaraq, tam qətiyyətlə demək olar ki, Azərbaycan Respublikası, nəinki Avropada, ümumilikdə, dünyada, bütün sahələrdə olduğu kimi, söz və mətbuat azadlığı sahəsində də, uğurların əldə olunduğu ölkələrdən biridir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, redaksiyaların maddi-texniki təmanatı, jurnalistlərin məisət şəraitlərinin yaxşılaşdırılması üçün daim zəruri addımlar atır. Bu isə, dövlətin azad sözə, müstəqil mətbuatı göstərdiyi qayğının, diqqətin təzahürüdür. Əvvəlki illər kimi, 2017-ci il də Azərbaycan mətbuatı üçün uğurlu illədən biri olub. Söhbət etdiyimiz müsahiblərimiz mətbuatımızın inkişafının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının dayandığı bildirdilər.



Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Əlaşgarlı:

- Uzun müddətdir ki, Azərbaycanda medianın inkişafı üçün dövlət proqramları həyata keçirilir. Bu program KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq keçirilir. Bu baxımdan, uzun illərdir ki, aparılan siyaset öz nəticəsini verir. 2017-ci il mediada sabitlik və inkişaf ili kimi qeydə alındı. Digər tərəfdən, ən ciddi amillərdən biri kimi, Cənab Prezident İlham Əliyevin Serəncamı ilə tikilmiş 255 mənzillik binanın jurnalistlərin istifadəsinə verilməsi oldu. Bunun özü çox böyük bir hadisədir və dünyada analoqu olmayan bir məsələdir. Buna görə, Cənab Prezidente təşəkkür edirik. Sevindirici bir haldır ki, jurnalistlər üçün 3 binanın tikilməsi barədə sərəncam verdi. Əlavə olaraq, ən böyük naliyyətlərdən biri kimi onlayn medianın tənzimlənməsi üçün atılan addımları göstərə bilərəm. Bildiyyiniz kimi, bu il informasiya, informasiyalasdırma və informasiya təhlükəsizliyi haqqında dəyişikliklər edildi və qüvvəyə mindi. Bu, çox böyük bir qanuni boşluğu aradan götürdü. Azərbaycanda informasiya sahəsinin onlayn informasiya mühitinin tənzimlənməsi baxımından, bu cür uğurlu addımlar çıxdı və həmin tənzimlənmələr media sahəsində növbəti illərdə də, öz bəhəresini verəcək. Beləliklə 2017-ci il Azərbaycanda kifayət qədər uğurlu il oldu. Ümid edirik ki, 2018-ci il də Azərbaycan mətbuatı üçün uğurlu və düşərli illərdən biri kimi yaddaqalan olacaq.

"Palitra" qəzetiñin baş redaktoru Namiq Əliyev:

- 2017-ci idə milli mətbuatımız və bütünlikdə KİV sahəsində ən yaddaqalan hadisə Prezident İlham Əliyevin 255 nəfər jurnalistə mənzil hədiyyə etməsi oldu. Bu, veteran jurnalistlərdən tutmuş, onlinə mediaya qədər, KİV-in müxtəlif sahələrində çalışan qələm əhlinin bir çoxunun ailəsi üçün evəzolunmaz hədiyyə idi. Ən kövrək məqam isə, ondan ibarət idi ki, artıq həyətən köməkçisi bir neçə yazarın ailəsinə də bu hədiyyədən pay düşdü. 20 il kirayəde qalan və nehayət, mənzil alan bizim qəzetiñ əməkdaşından da soruşusla ki, 2017-ci il ne ilə onun yanında qalıb, o, düşünmedən cavab verəcək ki, ən xoş anı mənzil alanların siyahısında öz adını görən an olub.

Qarşidan gələn 2018-ci idə də jurnalistlərin, müsbət mənada, gözləniləri çıxdı. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bəyan etdi ki, dövlət 2018-ci idə də KİV-ə dəstəyini davam etdirəcək. Əvvəlində jurnalistlərin də üzərində öhdəlik düzür ki, onlar gələn idə də Azərbaycan dövlətinin maraqlarını daha səyələ, inamlı və cəsarətə qorusunlar.

GÜLYANƏ

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 4 gün qeyri-iş günü olacaq

Dünya Azərbaycanlılarının Hemreyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr - 3 yanvar tarixlərində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZERTAC-a bildirilib ki, yanvarın 4-dən isə vətəndaşlar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

YAP Saatlı rayon təşkilatı "700 min ağaç əkək" kampaniyası çərçivəsində ağaçəkmə aksiyası keçirib



ağaclar əkilib.

Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatı partyanın yaranmasının 25 illiyi münasibəti ilə "700 min ağaç əkək" kampaniyası çərçivəsində növbəti ağaçəkmə aksiyasını keçirib. Sabirabad Məşə Mühabətəsi və Bərpası Müəssisəsinin müəyyənləşdirdiyi yerlərdə rayonun Qaracalar, Böylər, Nərimanov, Qazanbataş kəndlərinin ərazilərində və yerli əhəmiyyətli magistral yolların kənarlarında, son bir həftə ərzində, 2 min ədəd nar, müxtəlif növ meyvə ağacı və həmişəyaşıl

Z.BAYRAMOVA

YAP Xaçmaz rayon təşkilatı "Yardım et" kampaniyası çərçivəsində tədbir keçirib

YAP Xaçmaz rayon təşkilatı Dünyə Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində, hər il olduğu kimi, "Yardım et" kampaniyası keçirərək, 15 şəhid, əlil və imkansız ailəyə bayram sovgəti, 100 nəfərə yaxın fiziki qüsurlu uşaqların reabilitasiya mərkəzinin Xaçmaz filialında reabilitasiya olunan uşaq-lara hədiyyələr təqdim edilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavinləri Abşər Heydərov, Sevinc Sədullayeva, idarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Kənül Əskərova və YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov çıxış ediblər.

ZÜMRÜD



Naxçıvan Muxtar Respublikası investisiya reytingində liderdir

"Caspian Energy International Media Group" Azərbaycan Respublikasının Prezidenti, "Caspian European Club"un Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi işlahatların və sosial siyasetin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytingini hazırlayıb.

AZÖRTAC xəbər verir ki, bu barədə "Caspian European Club"un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlerinə görə, Azərbaycan regionlarının investisiya reytinginin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Söyügedən reyting "Caspian Energy" jurnalının yekun nömrəsində dərc ediləcək.

"Reytingin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf neticələrinin ötən ilə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır", - deyə Telman Əliyev bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikasında akkredite olunmuş xarici dövlətlərin sefirleri "Caspian Energy" jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, muxtar respublika rəhbərinin alternativ və berpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını söyləyiblər.

Naxçıvanda istehsal olunan mehsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin muxtar respublika rəhbərinin yerli iqtisadiyyatın inkişafı və regional mehsul çeşidlərinin şaxələndirilməsi üçün göstərdiyi səyər sefirlərdə yüksək təessürat yoxadı. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifade ediblər.

"Bu reytingi biz bir neçə il ərzində "Caspian European Club"un Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün hazırlamışq. Ötən ildən etibarən investisiya reytingini "Caspian Energy" jurnalının yekun nömrəsində dərc edirik", - deyən Telman Əliyev bildirib ki, Ermənistən tərəfindən işğal olunmuş rayonlar üzrə statistikanın göstərilməsi qeyri-mümkin olduğundan onlarla müqayisə aparılmayıb. İşğal faktı ayrıca təsvir olunub ki, bu da öz növbəsində, həmin mühüm problemi bir daha jurnalın geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırmaq imkanı yaradır.

Bu il 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalananaraq mənzil problemini həll edib

Bu il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalananaraq mənzil problemini həll edib. AZÖRTAC "Azərbaycan İpoteka Fondu" ASC-ye istinadla xəbər verir ki, cari ildə 194 milyon manat məbləğində kredit verilib. Ötən müddətdə 21 minden artıq ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin hecmi isə 930 milyon manata çatıb. İpoteka kreditlərinin 276 milyon manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

ipoteka
kreditləri



INVESTMENT
RATING
OF THE ECONOMIC REGIONS
OF AZERBAIJAN

On səkkiz parametr üzrə sıralanan regionlar altı qrupa bölündüb: sosial-demografik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

Telman Əliyev qeyd edib ki, "Caspian Energy" jurnalının bu nömrəsi dönyaın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reyting agentliklərinin rəhbərlərinə təqdim olunacaq. 2017-ci ilin investisiya reytingi ile yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsbəhələri də dərc ediləcək.

"Bizim təşəbbüsümüz dəstəkləyən və jurnalın səhifələrində fəaliyyət göstərdikləri iqtisadi regionların qarşısında öz müəssisələrinin reklamını, həmçinin fəaliyyətləri ilə bağlı məlumatların əks olunduğu məqalə və müsbəhələr yerləşdirməyə razılıq verən bütün şirkətlərə minnətdarlığımızı bildiririk. Biz sözügedən neşrimizin səhifələrində təqdim olunmaq istəyən yeni şirkətlər də əməkdaşlığı açığlıq", - deyən Telman Əliyev vurğulayıb ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqale və müsbəhələrin her biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbini üçün əlavə təkan verə, potential tərəfdəşərin, həmçinin Azərbaycanda istehsal olunan mehsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.

"Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytingini <http://caspianenergy.net/ru> portalında ayrıca dərc edəcəyik", - deyə Telman Əliyev əlavə edib.

Qeyd edək ki, "Caspian Energy" jurnalında dönyaın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nehəng transmilli şirkət rəhbərlərinin müsbəhələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltık regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş "Caspian Energy" jurnalı həmin regionların bir çox investorlarının fəaliyyətində əsas orientir rolunda çıxış edir.

28 dekabr 2017-ci il

2013-dən 2018-ə...

*Yaxud heç vaxt dəyişilə bilməyən uğursuz
və nəticəsi iflasa söykənən müxalifət*

Hələ ötən prezident seçimlərinə bir müddət qalmış - 2013-cü ilin iyulunda ABŞ-in Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifininqdə azad cəmiyyət quruculuğu və insan hüquqlarının qorunması sahəsinə görülən işlər barədə fikir mübadiləsi aparıllarkən qeyd olunmuşdu ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib, əhalidən internet saytlarından sərbəst və məhdudiyyətsiz şəkildə faydalanan, o cümlədən, ölkədə insan kapitalının inkişafına daha çox diqqət yetirilir. Bütün bunlar danılmaz faktlara əsaslanır. 2013-cü il seçimlərindən öncə, Amerikanın Helsinki Komissiyası kimi müfəzzələ qurumu tərəfindən bu reallıqların vurğulanması hazırda da hakimiyətə can atan o zamankı və indiki ənənəvi, dağıdıcı müxalifəti ciddi şəkildə narahat etmişdi.

Radikalılar əsl həqiqətləri, mövcud reallıqları qarayaxmaları və böhtanları sayəsində pərdələyə bilməyiblər

Onu da nəzərə alsaq ki, artıq növbəti - 2018-ci il prezident seçimləri astanasındaydıq və sözügedən müxalifət heç yarımda addım da irəliyə gedə bilməyib, bu zaman belə qənaətə gələ bilərik ki, yerində sayan ambisioz, yalnız şəxsi manfaətlərinin güdən müxalifət "liderləri"ndən fərqli olaraq, Azərbaycan hakimiyəti istər KİV-lərin fealiyyətində, internet istifadəsi azadlığında, ümumiyyətə isə, insan kapitalının inkişafında davamlı işlər apararaq, bu və digər sahələrin hər birində daha böyük uğurlara imza atıb.

Beləliklə, ölkəmizin inkişafına və daha da demokratikləşməsinə qarşı yozumlu və qərəzli prizmadan baxanlar ötən prezident seçimlərindən hazırlı dövrə qədər nə qədər ciddi-cəhd göstərsələr də, əsl həqiqətləri, mövcud reallıqları qarayaxmaları və böhtanları

sayesinde pərdələye bilməyiblər. Ümumiyyətə, Azərbaycanın demokratik öhdəliklərini ardıcılıqla yerine yetirməsi uğurlarımıza sevinməyənləri bu gün də ciddi şəkildə narahat edir.

Dağıdıcı müxalifət "liderləri" hələ də 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçimləri ətrafında ugursuz manipulyasiyalar edirlər

Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının son illər imzaladığı əvvəl fərmanları nəticəsində məhbusların sayı az qala yanbayarı azalıb. Aparılan ardıcıl siyasi islahatlar digər problemlərin həllinə də ciddi təkan verib və əlbəttə, bu gerçəkliliyi xarici təşkilatlar da etiraf edirlər.

Belə olan halda, dağıdıcı müxalifət "liderləri" hələ də 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçimləri ətrafında ugursuz manipulyasiyalar edir, utanmaz-utanmaz seçimlərə qatılı-



maq üçün "ideyalar" irəli sürür, yeni "vahid namizəd" in kim olacaq ətrafında, nece deyərlər, "baş sınırlırlar". Son vaxtlar biz tez-tez ənənəvi müxalifətin birleşdiyi, qoşulduğu və ayrıldığı blokların da şahidi olmuşuq. Müyyəyen xarici təsir dairələrinin planlarına uyğun olaraq fəaliyyət göstərən müxalifətin belə qondarma bloklar yaradaraq, her hansı uğurlara imza atmaları isə baş tutmur. Çünkü fakt budur ki, özlərinə ictimai dəstəkədən məhrum eden ucucu müxalifət aqibəti bir amilə - iflasa səykarır. Əlbətte ki, bu dəfə də istisna olmayıacaq. Belə ki, ne qədər qondarma cəhdlər, saxta müdaxilələr olsa da, əsl həqiqətlərə, Azərbaycan reallıqlarına qətiyyən kölgə sala bilməz. Bu fikirlər dəfələrə səslənə də, nədənə dağıdıcı müxalifət Azərbaycanın xeyrinə yönələn addımların heç birini uğur kimi qəbul etmək istəməyib, istəmedikcə də özü-özünü dərin quyuya salıb. Əs-lində, belə müxalifətin elə dərin quydada qalıb üzə çıxmaması daha məqsədə uyğun olardı. Onsuz da, onların sonu çıxdan çatıb.

Rövşən RƏSULOV

Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə getirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan və Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Beş yaşlı uşağı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Dekabrın 23-də saat 19 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev naməlum avtomobilə vurulub. Uşaq xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Hyundai" markalı avtomobilə töredilməsi müəyyənmiş. Görülmüş tədbirlərə həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini Çingiz Osmanov saxlanılırlaşqı istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Türkiyədə avtobus qəzası nəticəsində 29 azərbaycanlı yaralanıb

Istanbul-İğdır marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30 nəfər yaralanıb. Onlardan 29-u Azərbaycan vətəndaşıdır. Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin AZƏRTAC-a verdiyi məlumatə görə, yaralılar Qars və Sarıqamış xəstəxanalarına yerləşdirilib. Baş konsulluğun əməkdaşları yaralı vətəndaşlarımıza baş çəkiblər. Yaralılar arasında vəziyyəti ağır olan yoxdur. Hadisə ilə bağlı baş konsulluqda "qaynar xətt" yaradılıb. İlkən ehtimala görə, qəzaya avtobus yoldan çıxmazı səbəb olub.



"Bu, mənim məsləkimə muğayirdir"

İLHAM

Çoxlarımız Azərbaycan kino sənayesinin ən parlaq filmlərindən olan "O olmasın, bu olsun" kinofilminə baxmışıq. Filmdə diqqətəkən obraz Rza bəy obrazıdır. Qəzetçi olan bu personaj sevgisi daşa dəyən Məşədi İbadın mal-mülkündən bəhrələnmək üçün fəndkarlığa, hiylə və kələkbazlığa əl atır. Məşədi İbad ondan Rüstəm bəy tərəfindən aldadılmasının qəzetində dərc olunmasını istəyərkən, Rza bəy "bu, mənim məsləkimə muğayirdir" deyə etiraz edir. Ancaq cibinə pul qoyulandan sonra "yazaram, yazaram, lap Rustəm bəyin atasını da yandıraram" deyir. Üzeyir Hacıbəylinin qələmə aldığı hadisələrdən yüz ilə yaxın vaxt keçib. Ötən müddət ərzində, təəssüf ki, bəzi jurnalistlər Rza bəy təfəkküründən, düşüncəsindən və alış-verişindən əl çəkməyiblər. Bu gün də elə jurnalistlər var ki, pul əldə etmək üçün insanları hədəf seçirlər.

Yaradılan şəraitlərdən demokratik mühitdən istifadə edən "reket jurnalistlər" bəzən at oynadırlar. Çok vaxt "sarı metbuat" in sözü digər ciddi KİV nümayəndəsinin dediyindən daha cox eşidilir. Söz demek, fikir bildirmək, nəyəse qulp qoymaq onlar üçün adı hal olub. Sözün adiləşməsi təəccüb və narahatçılıq doğurur. Söz ünsiyyət vasitesidir. Söz insanların bir-birilə əlaqə qurması, dost olması və isinişməsi üçün bir əlaqədir. Sözün gücü bəzən dönyanın ən müasir silahlarından belə üstündür. Bu baxımdan, danışarkən söz sərrafi, söz xırıdarı olmaq və sözü üczuzlaşdırmaqdən çəkinmək lazımdır. Ölməz şərərimiz Nizami Gəncəvi çox gözəl deyib:

*Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qışlara düyü vuracaq,
Gözel söz olsa da, söyləmə burax!*

Araşdırılara əsasən, demək olar ki, sözü dəyər-sizləşdirmək yolunu seçən "reket jurnalistlər" in fəaliyyət göstərdikləri saytlar bir-iki nəfərdən ibarətdir. Onlar yaşadıqları mənzillərdə oturub pul almaq istədikləri iş adamlarını, vəzifə sahiblərini təhqir edir və dezinformasiya xarakterli məlumatlar yayırlar. Bəzən də elə xəbərlər, məlumatlar yayırlar ki, həmin məlumatlar, sadəcə, öz təfəkkürlerinin məhsulundan başqa bir mənə kəsb etmir. Çünkü həmin məlumatlar heç bir dövlət qurumu tərəfindən öz təsdiqini tapmır. İzahat almaq cəhdli isə nəticəsiz qalır. Çünkü həmin məlumat yayan saytların nə ünvanları, nə də ki, telefon nömrələri olur. Dənən də hansısa müəssisə və təşkilatın adı nadir. Bu baxımdan, demək olar ki, Azərbaycan jurnalistikasının üz qarşısı olan "reket jurnalista" sağlam fikrə və demokratik cəmiyyətə böyük zərbədir. Bunun qarşısının alınması üçün qanunvericiliyə ciddi dəyişikliklər olunmalıdır.

Bu gün Azərbaycanda qəzet təsis etmək, sayt üçün domen alməq çox asandır. Bu istiqamətdə də müyyəyen tədbirlər görülməsinə zəruret var. 5 minə yaxın kütłəvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Araşdırımlar isə, təsdiq edir ki, cəmi 50-yə yaxın qəzet və sayt normal fəaliyyət göstərir. Deməli, digər qeydiyyata alınan sayt və qəzetlər, sadəcə, insanları aldatmaq, şantaj və böhtən yolu ilə pul eldə etmək üçün təsis edilən kütłəvi informasiya vasitəsidir. Cəmiyyətin istek və tələbləri nəzərə alınsa, hesab edirəm ki, Rza bəy kimilərə ehtiyac qalmaz.

Bəşəriyyət uzunmüddətli dərin böhran yaşamaqdadır. Bunun nüvəsini qlobal kapitalizmin ve onun əsas ideoloji dayağı olan oliqarxik liberalizmin böhranı təşkil edir. Dünyanı fəlakət astanasında saxlayan bu böhran günbegün artan xaos, destruksiya və deqradasiya əlamətləri ile müşayiət olunur. Fəlsəfə elmləri doktoru Əbdülhəsən Abbasov yazır: "Durmadan davam edən iqtisadi, sosial-siyasi, mənəvi sarsıntılar, dünya miqyasında sosial təbəqələşmənin və inhisarlılığın dərinleşməsi, xalqların rifah halında, maddi durumunda fərqlərin bütün hədləri keçməsi, sərvətlərin ədalətsizcəsinə bölüşdürülməsi və insafsızcasına talan edilməsi, heç bir hüquqa, əxlaqa siğışmayan qeyri-berabərlik, istismar, insana və insanlığa qarşı aparılan səlib yürüşleri, mənəvi-ruhi aləmə edilən məqsədyönlü qəsdler və faktiki olaraq, insanın, onun ruhunun çökdürləməsi, tənəzzülə və çürüməyə məruz qoyulması, etnomilli-dini rəngarənglikdən, xalqların çoxçəsidliyindən məkəri, qeyri-insani məqsədlər üçün sui-istifadə, siyasi-hüquqi institutların, media şəbəkələrinin, hətta elm və incəsənətin supererelita deyilen nəşnənin xidmətçisinə çevrilmesi, idarəetmə sistemlərinin yalnız və yalnız həmin elitaların maraqlarının temin olunması müstəvilərində qurulması (əlbəttə ki, sənədlərde və təbliğatda "hakimiyətin yegane mənbəyi xalqdır!" vurğulamaqla), eyni zamanda, həmin bu vektor üzrə formalasdırılan idarəetmə fəlsəfəsinin dünya ölkələrinə, o cümlədən, post-sovet "respublika"larına transfer edilmesi və bu qlobal hiyle vəsiyətisə milli dövlətləri, onların rəsmi şəxslərini, elitasını ikili basqı altında saxlaması (yəni bir tərefdən, eziyən, hüquqları total suretdə pozulan xalqın-vətəndaşların artan narazılığı və nifrətindən yaranan üşyan-inqilab qorxusu, digər tərefdən isə "basbi-

ji-yanacaq tələb etdiyi kimi, yenidən formatlaşma da “yeni”, alovlanan sobaya atmaq üçün qurbanlar tələb edir. Qurbanlar isə, belə global prosesdə, - xalqlar, cəmiyyətlər, dövlətlər və onların maddi-mənəvi sərvətləri olur. Əlbette ki, hər bir xalq və dövlət yox, yalnız onlar ki, korrupsiya, sosial ədalətsizlik və qeyri-bərabərlik, yalan, böhtan burulğanında, onsuz da can verməkdədirlər və üstəlik də, “demokratiya beşikləri”nin fitne-fəsadına uyaraq daxildən bir-birini didib-çeynəməkdə və qırıb-çapmaqdalarlar.

Dövlət, iqtisadi sistem və idarəetmə fəlsəfəsi, bu və ya digər bəşəri dəyərlərə həssaslıq, bütün hallarda, mədəniyyətlə, xalqların ruhu ilə bağlıdır və bu həqiqət dəfələrlə mütefəkkirler tərefindən vurğulanıb. Ele həmin Hegelin “hər bir xalq özüne layiq hakimiyətə malikdir” kelamı çoxlarına məlumudur. Müasir sosio- logiya və fəlsəfənin en maraqlı simalarından biri, yapon mənşəli Amerika alimi Frensis Fukuyama isə, məsələn, “Yeni zaman” qəzeti ndə yazır: “Hər bir ölkənin iqtisadi quruluşu onun mədəniyyəti haqda məraqlı çox şey söyləyə bilər”. Dündür, müasir qloballaşma ayri-ayri mədəniyyətlərə öz təsirini göstərir - bir tərefdən, qarşılıqlı suretdə bəhreləndirir və universallaşdırır, digər tərefdən, səciyyəvi elementlərdən təmizləyir, yeni simasızlaşdırır. Bununla belə mədəni qloballaşmanın -inadkar və ziddiyətli gedişinə, müsbət və mənfi neticələrinə baxmayaq, mədəniyyətlərə xas olan “maya” özünü saxlamaq cəhdindədir. Dün- ya xalqlarının mədəniyyətlərinə məxsus olan indiki üsyancılıq da, daha çox bununla bağlıdır. Bu tale-yüklü məsələ ayrıca səhbətin mövzusudur, burada mənim vurğulamaq istədiyim başqa şeydir: hər bir ölkənin yeniliyə doğru transformasiyası, dövlətçilik, iqtisadiyyat, sosial həyat hüquqi nizamlanma baxımından cə-

kişafından danışırıqsa, ilk növbədə, Maks Veberin xidmətlərini etiraf etməliyik. Analoji olaraq, Yaponiyada milli dəyər və ənənələrə söykənən sivil və məhsuldar kapitalizmin qərarlaşmasında böyük mütefəkkir, konfutsian kapitalizmin nəzeriyə və praktikasının banisi Sibusava Eydzini (1840-1932) xatırlamalı və minnətdar olmalıdır. O, Yaponiya-nın modernleşməsinə və müasir menecmentin təşkilinə həsr olunmuş öz nəzəriyyəsini, mehz ənənəvi Çin mədəniyyətinin nüvəsini təşkil edən “Lun yuy”un (Konfutsinin mülahizə və səhbətlərinin) reinter-petasiyası əsasında yaratmışdır. Qədim mətn yeniliyə can atan, öz yolunu axtaran feodal Yaponiyası-nın modernleşmə prosesinə cəlb edilmişdir. Bu mətn, həm də, Meydzi islahatlarının akkumulyatoru ol-muşdur ki, burada da Sibusava Eydzinin təşəbbüsü, böyük tebligat-cılıq işi ehəmiyyətli rol oynamışdır. O, əxlaqlı kapitalizmin təməlini qoymuş və hesab edirdi ki, hiyləgərliyə əsaslanan, əxlaqsız kommersiyaçılıq - diletantizm, fəndigirlik, sofistika-dır; belə kommersiyaçılığın həqiqi işgüzarlıq istədədi ilə heç bir əlaqəsi yoxdur; əxlaqi prinsiplərin, mənəvi meyarların gözlenilmesi məqbul təsərrüfatçılığın və yaxşı idarəciliyin başlıca şərtidir.

M. Weber, S. Eydzi, eləcə də, Den Syaopin nümunəsi, hər şeydən əlavə, ənənəyə ağıllı, həssas və tədbiri münasibətin reallaşdırılması, ondan indiki həyat və geləcək nami-ne bacarıqlı istifadə təcrübəsidir. Bəşəri miqyasda təsdiqini tapmış həqiqət bundan ibarətdir: müasir ol-maq və təreqqiye qovuşmaq isteyir-sənsə, en birincisi, mədeni-tarixi ənənənə məsuliyyətli, yaradıcı ya-naşmalısan, bu ənənəni tənqidisi-nərgetik təfəkkür süzgəcindən keçi-rərək, işlək vəziyyətə getirməlisən! Bu, böyük yaradıcılıq tələb edir, xüsusən de, səhbət sosial-iqtisadi, si-

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Dünya böhranlarının mədəniyyətə təsiri

lən”, “ürəkləri-qəlbələri insan haqlarına görə od tutub yanan” beynəlxalq təşkilatların, onların arxasında d Yanan hegemon qüvvələrin, ABŞ-in Dövlət Departamenti, Senati və Konqresi, Avropa İttifaqının Parlamenti və Komissiyası kimi qurumları, Avropa Şurasının, ATƏT-in hədə və təhdidləri) - bütün bu bədham əlamətlər zülmələri ərsə qalxmış qlobal böhranın, bəşəri burulğanın əlamətləri olmaqla yanaşı, maliyyə-sələmçi kapitalizmin və onun yüzülliklər boyunca gəlir-mənfiət-istismar namine toxuduğu, biçib-tikdiyi ideoloji konseptin - anglosakson liberalizmin mənfur məhsuludur. Olıqarxik qlobal kapitalizm bu gün o dərəcədə haqqı və ədalətə qarşı köklənib ki, hətta “hüquqi dövlət” deyilən konsepsiya nə Con Lokkun, nə də Şarl Monteskyenin doğma vətənlərində artıq emallı-baslı İsləmir”

Kamal Adigozəlovun fikrincə, Ukrayna ilə bağlı proseslərin daha da mürəkkəbleşməsi, hətta bəzi analitiklərin fikrincə, III Dünya müharibəsinin başlaması ehtimalını vurğulaması indiki vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bəli, qlobal fəlakətə aparan böhrandan çıxış yolu - dünyanın yenidən formalaşmasındadır və bu proses, deyərdim ki, artıq başlayıb.

Aydındır ki, her bir proses ener-

miyyətin rekonstruksiyası, bir qayda olaraq, mədəniyyətə səciyyələnir və bu danılmaz həqiqət mütləq nəzərə alınmalıdır. Əks halda, uğursuzluqlar, hətta faciələrə səbəb olabilecek qəbahətlər və əyriiliklər qalmazdır.

Onu da deyim ki, Veberin "Protestant etikası ve kapitalizmin ruhu", "Protestant sectaları ve kapitalizmin ruhu" adlı eserleri, bütün başka dəyərlər tutumundan savayı, mehz xüsusi mülkiyyətin, rasional fərdiyyətçiliyin, şəxsi azadlıqların ədalətlidüzgün təşkilinə və qorunmasına həsr edilmiş kitablardır. M.Veberin indinin özündə də çoxları tərefindən dərk olunmayan və dəyərləndirilməyən misilsiz rolu, ondan ibarət olmuşdur ki, həm kapitalizm quruluşunun özünütəşkilinə və perspektiv inkişafına, həm də bu quruluşun insan və insanlıq, haqq-ədalət və lütf-karlıq naminə cilovlanmasını təmin etməli olan hüquqi dövlət konsepsiyasına etibar və əminlik getirən, ağıllı və məsuliyyətli fərdçiliyə şərait yaradan, zəruri aksioloji, coğrafi və milli tələblərə cavab verən fundamental nazəri sistem ortaya qoymuşdur. Bu gün biz Avropa ölkələrinin qabaqcıl, nümunəvi olmasından, orada kapitalizmin daha məhsuldar, sivil və demokratiya ilə bir yerde, paralel və uzlaşmış halda in-

yasi-ideoloji, mənəvi-psixoloji reconstruksiyadan gedirse! Əks halda ənənə hamidən çox "milli olmaq" dəbində bulunan vicdansız fırıldaqçıların, fəndgirlərin şəxsi istismar predmetinə, dilsiz-ağzısız qaravaşına çevirilir. Acınacaqlı bele vəziyyət uzun müddət davam edirse, "büttöv"ün maraqları nəzərə alınmadan, "təkcə" və "xüsusi" xatirinə amansız sui-istifadə həyata keçirilirse, bu qaravaş, ümumən, özünəməxsus məzmun-mahiyətini itirir. Başqa sözlə, adət-ənənə, milli-mədəni irs daxili yaradıcılıq qabiliyyətindən, heyatverici dinamikadan məhrum olur, bu günün və geleceyin təşkilində rolunu və yerini itirir, hətta keçmiş dəyərləndirmək baxımından əhəmiyyətsizləşir. Nəticə olaraq, ənənə müasirliklə el-ələ gedə bilmir, qarşılıqlı fayda verən sinergizm alınımir, mədəniyyət-mənəviyyat zamanının, tarixi gedişatın tələblərinə uyğun adaptasiya qabiliyyətini itirir. Bu halda, "milli" sayılan dəyərlər bəşeri sərvətlərlə (hüquqi dövlət, insan haqları, azad rəqabet, pozitiv liberal dəyərlər və s.) uyuşmur, onlar getgedə daha çox bir-birini rədd edirlər. Beləliklə də, həqiqi mənəviyyat, milli ruh və ənənə gücdən-taqtədən düşdüyü yerde və zamanda, "qlobal demokratiya ideologiyası" ictimai toplumu tarixin çıxılmaz dalanlarına

salır ve “başını itmiş” dünyada itirib-batırır. Şərqiñ mədəniyyətində, fəlsəfəsində, elmində hər şey təqribi və qeyri-deqiqdir. Bu gün Şərq dünya üçün yalnız tarixi əhəmiyyət kəsb edir. Qeyd edim ki, burada səhəbət bizim Şərqdən, yeni müsəlman aləmindən gedir. Vaxtile, tələbəlik illərində, Maks Gendeli gizlin oxuyarken, “insana verilən dinin onun cahiliyinə müvafiq olması zərurətdir” fikrini ele də anlamırdım, indi-indi mənimsevəram. Bəziləri düşərli olmur, özündən “Üçüncü yol” ixtira edən M.Qəddafini, görmədin, nə güne qoydular? “Yaşlı kitab”ını birdəfəlik örtüdülər! Vaxtında müsəlman liderləri anlasayıdlar ki, öndə özləri yox, ideya, nəzəriyyə və mütəfəkkir dayanmalıdır, bəlkə də, belə olmazdı. Bu işdə, yeni ideya-nəzəri sistemlər qurmaqdə, azı, 400-500 il geridə qalmışız, indi kim sizə izn verər ki, güclülerin və imtiyaz sahiblərinin sərencamında olan bostanı qırasınız”.

sevgi-məhəbbətə, iffət-izzətə dolu Allahdan çəkinin deyillər ki! Bu keyfiyyətlər onlar üçün əlamətdir. Cahil adam, patoloji cinayətkar yalnız güclüyə və bu gücű işlədə bilənə tabe olur. Özü də göydə olana yox, yerde taxt-tac qurana. Bu mənada, Koreyallı dostumla məcburam razılışam: "Bizim vəziyyət siz müsəlmanlarla müşqayısədə qat-qat yaxşıdır. Yerdə gəzənimiz də, göydə uçanımız da bir ali bəndəyə səcdə edir, onu sevir, ondan qorxur və onun göstərişlərinə sözsüz və durmadan əməl edir. Adını kvazimarksizm qoysanız da, sarsılmaz ideologiyamız da var - çuçxeizm. Bəlkə, deyirəm, müsəlmanlar da bundan yapışsın, onsuz da, Avropanın o ince-mincə nəzəriyyələri, idarəetmə fəlsəfələri sizlik deyil. Bir də ki, müsəlmana idarəetmə nəzəriyyəsi, ideologiya-zadislavib-hazırlamag

*Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru*

Ən varlı 500 şəxsin sərvəti bir il-də 1 trilyon dollar artıb

Dünyanın ən varlı 500 insanı 2017-ci ildə sərvətlərinə 1 trilyon dollar əlavə edib. Anadolu informasiya agentliyi xəbər verir ki, "Bloomberg"ın milyarderlər indeksində yer alan məlumatə əsasən, dünyanın ən varlı 500 şəxsinin 2016-ci il dekabrın 27-də 4,4 trilyon dollar olan sərvətləri 2017-ci il dekabrın 26-da 23 faiz artaraq 5,3 trilyon dollara çatıb. Keçən il hər gün sərvətlərinə 2,7 milyard dollar əlavə edən dünyanın ən varlı insanları 2017-ci ildə bundan dörd dəfə çox pul qazanıblar.



ABŞ-in ticarət nəhəngi "Amazon" kompaniyasının başı Ceff Bezos bu göstəriciye görə ən yüksək netice göstərib və varidatını 34,2 milyard dollar artıraraq 99,6 milyard dollara çatdırıb. O, 2013-cü il-dən bəri dünyanın

ən varlı insanı olan 91,3 milyard dollarlıq sərvətə malik "Microsoft" kompaniyasının yaradıcısı Bill Qeytsin titulunu elindən alıb. Siyahıya daxil olan varlılar arasında 38 çinli milyarder sərvətlərinə əlavə etdikləri 177 milyard dollarla varidatlarını 65 faiz artırıb. Reytinqdə 159 varlı ile təmsil olunan ABŞ milyarderləri isə 315 milyard dollar artımla sərvətlərini 18 faiz çoxalda bildib.

2017-ci ildə 57 texnologiya milyarderi 262 milyard dollara çatan sərvətlərini 35 faiz artırmağa müvəffəq olub. "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zuckerbergin 22,6 milyard dollarlıq varidatında 45 faizlik gəlir qeydə alınıb.

İndeksde yer alan 440 milyarderin sərvətləri 1,05 trilyon dollar artdığı halda, 58 milyarder 46 milyard dollar ziyana düşüb. Fransanın telekommunikasiya nəhəngi Patrick Drahi 4,1 milyard dollarlıq geriləmə ilə varidati ən çox azalan şəxs olub. Ötən il reytinqdə yer alan 60 milyarder ziyana uğradıqları və ya rəqiblərinin onları üstələməsi səbəbindən siyahıdan kənarda qalıb.

İngilislər: "KİŞİLƏR 53 YAŞINDA DAHA ROMANTİK OLUR"



İngiltereli mütəxəssislərin apardığı araşdırımıaya görə, kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır.

Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51-55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı 50 yaşından sonra kişilər əvvəlki illərə nisbətən sevgi məsələlərində daha diqqətli olur və mütəmədi olaraq həyat yoldaşlarına sürpriz edirlər.

Araşdırma aparan mütəxəssislərdən Jim Forwardın fikrincə, bu yaşlardakı cütlükleri gənclərdən fərqləndirən əsas cəhət onların bir-birinin daha çox qayğısına qalmaya çalışmaqlarıdır. Onun fikrincə, çox zaman evlilik həyatında mütəmadi olaraq problemlər yaşayan, mübahisələr edən cütlükler bu yaşlarda bir-birinə qarşı daha qayğış olurlar.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakülətinin I kurs tələbəsi Zeynalova Leyla İsmayılov qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

28 dekabr

Azərbaycan çempionatının birinci gününün qalibləri mükafatlandırılıb

Bakı idman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub. SIA-nın məlumatına görə, çempionatın birinci gününün yekununda oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 60 kiloqram çeki dərəcəsində Vüqar Şirinli (Qəbəle), 66 kiloqram çeki dərəcəsində isə Tərlan Kərimov (Dinamo Sumqayıt) qalxıblar.

Qızların mübarizəsində isə qızıl medallara Leyla Əliyeva (48 kq, Neftçi), Purevsuren Buyanlışıq (52 kq, Neftçi), Ülviyyə Rəhimli (57 kq, UGİM-1), İrina Jukovets (63 kq, Atilla), Günel Həsənli (70 kq, Zirvə), Nuran Muradova (78 kq, Sumqayıt idman məktəbi) və Gözəl Zutova (78 kq-dan yuxarı, Zaqatala) sahib olublar. Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub.

Mükafatları idmançılar Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədet Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövənəq Abdullayev, Avrope Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikail İsmayılov, SOCAR-in vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri təqdim ediblər. Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.



Harri Keyn Messinin rekordunu alt-üst edib

İngiltərə Premyer Liqasının 20-ci turunda "Southempton"la qarşılaşma "Tottenham"ın futbolçusu Harri Keyn üçün əlamətdər olub. Belə ki, 5:2 hesabı ilə qalib gəldikləri matçda het-trik edən ingiltərəli hücumçu yeni rekorda imza atıb. İngiltərə millisinin üzvü 2017-ci ildə vurduğu qollarının sayını 56-a çatdırıb. İndiyədək bir ildə ən çox qol vuran "Barselona"nın hücumçusu Linel Messi idi - 54 qol.

Yaya Ture Kot-Divuar yiğmasına qayıdır

"Manchester Siti" futbol klubunun yarımmüdafiəçisi Yaya Ture Kot-Divuar yiğmasına qayıtmak qərarına gəlib. Bu barədə Yaya Turenin meneceri Dmitri Selyuk məlumat yayıb. O bildirib ki, Yaya Ture Kot-Divuar yiğmasının futbolçuları ilə birlikdə daha bir mükafat qazanmaq isteyir.

Yarimmüdafiəçi daha əvvəl Afrika Milletləri Kubokuna sahib olub. Kot-Divuar yiğması "DÇ-2018"dən kənarda qalıb.



Arda Turan "Arsenal'a keçir

"Barselona"nın futbolçusu Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər. Qol.az-in Britaniya mətbuatına istinadən bildirildi ki, "Arsenal" türk yarımmüdafiəçini transfer etmək istəyir. London klubunun baş məşqçisi komandanın ayrılığı gözlənilən Məsut Özilin yerini A.Turanla doldurulmasını düşünür. "Arsenal"ın yaxın günlərde 30 yaşlı oyuncu üçün Kataloniya təmsilçisine rəsmi təklif göndərəcəyi bildirilib. Qeyd edək ki, A.Turan bir neçə gün əvvəl London-dan ev alıb.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 5500